

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 146 (5377) 16 avqust 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Güclü ordu güclü dövlət deməkdir

*İlham Əliyev: "Azərbaycan Ordusu bu gün regionda
ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir"*



5

Pan Gi Mun: Bütün
dünya skautları
Azərbaycanın bəşəriyyət
naminə söylərindən
xəbər tutacaqlar



4

DSX taktiki
təlim keçirib



16

Çingiz Hüseynzadə: Ramil
Quliyevin atletika üzrə
dünya çempionu olması
sevindiricidir



16 avqust 2017-ci il

Güclü ordu güclü dövlət deməkdir

İlham Əliyev: "Azərbaycan Ordusu bu gün regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir"

Müasir dünyada hər bir dövlətin qüdrətini bir neçə amil müəyyənləşdirir. Onlar arasında iqtisadi yüksəliş və güclü ordu daha çox diqqəti cəlb edir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə etmişdir. Ona görə də, artıq bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna sahib olması həqiqətini qəbul edir.

Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində, milli ordumuz davamlı olaraq inkişaf edir. "Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə, nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır", - deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi-sənaye kompleksi yaradılmış, silahlı qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir.

Azərbaycan dövlətinin yaratdığı güclü və nizami ordusu işğal altındakı torpaqları düşmən tapdığından azad etməyə hazır olduğunu dəfələrlə sübut edib. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbiçimizlə görüşü zamanı bildirmişdi ki, aprel döyüşləri göstərdi ki, bu gün bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur: "Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə etmişdir. Halbuki biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş vermişdir".

Dövlətimizin başçısı bildirib ki, o vaxt Azərbaycanda xaos və anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi: "Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar".

Ölkə Prezidenti onu da vurğulayıb ki, Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və



planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır: "Bununla paralel olaraq, Azərbaycanda hərbi-sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, eyni zamanda, biz artıq xarici bazarlara da çıxmışıq. Bakıda keçirilmiş müdafiə sənayesi sərgisi, bir daha onu göstərir ki, artıq Azərbaycan bu istiqamətdə də böyük uğurlara imza atıb. Çünki birinci sərgiyə çox böyük maraq var idi. Beləliklə, müxtəlif ölkələrdə keçirilən ənənəvi müdafiə sənayesi sərgiləri ilə yanaşı, bu gün Azərbaycan da bu məsələdə öz imzasını qoyub".

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm addımlar atılıb. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var. Təkcə, onu demək kifayətdir ki, Azərbaycanda 2015-ci il üçün nəzərdə tu-

lanmış hərbi xərclər Ermənistanın, ümumilikdə dövlət büdcəsindən 2 dəfə çoxdur. Daha dəqiqi desək, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. 2014-cü il üçün hərbi büdcəmiz 3 milyard 800 milyon dollar civarındadır. Məhz hərbi büdcəyə dövlətin diqqətinin nəticəsidir ki, Azərbaycan xaricdən güclü hərbi texnika almaqla yanaşı, eyni zamanda, bir sıra silahların ölkədə istehsalına da başlayıb və hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə 700 adda hərbi məhsul istehsal edilir.

milli maraqları daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri və rəhbəri var!

Azərbaycan xalqı xoşbəxtlik ki, əlində silah gecə-gündüz Vətəne keşik çəkən igid əsgər və zabitləri vardır və işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək, Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks-təqdirdə təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha göstərəcək.

RƏFİQƏ HÜSEYNOVA

Nəcib və xeyirxah insan

Mehriban xanım Əliyevanın mesenatlığı sərhəd tanımır

Qadın deyəndə, ağıla ilk olaraq, gələn əvəz olunmaz varlıq olan ana, qayğıkeş bacı, mehriban sima gəlir. Qadın sülh rəmzidir, mərhəmət simvoludur. Müasir dünyamızı, cəmiyyətimizi qadının gücünü, zəkasını, hiss etmədən təsəvvür etməmək mümkün deyil.

Yaxın keçmişimizə nəzər salsaq, görürük ki, ana-bacılarımız dünya müharibələri ərəfəsində oğul və ərlerini müharibəyə yola salıb, onların arxasında sipər olaraq, namus qalasına çevriliblər. Hətta I və II Qarabağ savaşında azərbaycanlı qadınların döyüş meydanında göstərdikləri şücaət dillər əzbəri və qəhrmanlıq nümunəsi olub.

Əsrlər və illər ötsə də, Azərbaycan qadınının bu tip missiyaları bitmir. Əksinə, insan cəmiyyəti formalaşdıqca, kamilləşdikcə, insan azadlığı anlayışı bərqərar olduqca, qadınlar cəmiyyətin ən funksional varlığına çevrilir. Müasir dünyamızda istənilən sahədə, peşələrində və vəzifə başında mötəbər tribunallarda onları görmək qürurvericidir. Haqq səsimizi, həqiqətin carçısı, məhz qadınlardır.

Azərbaycan o ölkələrdəndir ki, qadınlara daim dəyər vermiş, onları yüksək qiymətləndirmişdir. Şərqdə ilk müstəqillik elan edən müsəlman ölkəsi olmaqla yanaşı, qadınlara da ilk dəfə səs vermək və seçmək hüququ verdi. Onların səsinə ölkənin taleyüklü məsələlərində ən dəyərli mövqə kimi qiymətləndirdi.

Azərbaycanda qadınların 48 faizi cəmiyyətdə aktiv fəaliyyətdədir. Onlar müxtəlif peşələrdə, işlərdə kişilərlə birgə çiyin-çiyinə çalışırlar. Bu isə, o deməkdir ki, Azərbaycan, qadınlara verdiyi sərbəstlik və azadlığa görə Avropanın bir çox ölkələrindən öndədir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da, məhz o cəmiyyətdə nüfuz sahibir.

Mehriban xanım Əliyeva daima ictimai fəaliyyəti ilə seçilmiş, müxtəlif xeyriyyə işləri, təhsilin inkişafı, Azərbaycan mədəniyyətinin formalaşması və dünyaya tanıtılmasında, kimsəsiz qocalar və uşaqların qayğı və problemlərinin həllində, qaçqın və məcburi köçkünlərin bir çox problemlərinin həllində, çoxuşaqlı və aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılmasında saysız-hesabsız işlər görmüşdür.

O, problemləli insanların, kimsəsizlərin, dünyanın hansı bölgəsində olursa-olsun, azərbaycanlıların pənah yerinə çevrilib. O öz



ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda heç bir sahə qalmır. Bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. İsrailin "Breaking Israel News" qəzetində O, xanımlara misal olaraq göstəriləndə, cəmiyyətin problemlərinin həllində yalnız prezident anlayışını silə bilən uğurlu addımları ilə, hətta bir çox insanlar və iş adamlarına nümunə ola bilər.

Onun bu xeyirxahlıq missiyası ölkələri və sərhədləri aşır. Harda qaynar nöqtələr, problemlər və müharibədən əziyyət çəkən

insanlar varsa, Mehriban xanım Əliyeva ordadır, onları ağır gündə onlara dəstək ola bilər. Onun bu səmərəli fəaliyyəti, hətta dünya ictimaiyyətinin də diqqətindən yayınmamış, əksinə, onu bir xanım, kimi yüksək dəyərləndirmiş bir çox beynəlxalq səviyyəli tribunallara yol açmasına şərait yaratmış və yüksək qiymətləndirmişdilər. Bu mükafatların sayı onlardır. UNESCO (13 avqust 2004-cü il) və İSESCO-un (23 noyabr 2006-cı il) Xoşməramlı Səfiri, Azərbaycanda "İlin qadını" (2005-ci il), "Yüzlilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç"

ordini (9 iyun 2005-ci il) və sairə. Bu siyahını uzatmaq da olar. Onu bütün yüksək adlara layiq edən isə onun mehriban xasiyyəti, qayğıkeş analığı, xalqını və millətini düşünen xanım olmasıdır.

Millətin inkişafını təhsildə görən Mehriban xanım Əliyeva bir neçə məktəb açmış və bir çox təhsil ocaqlarını isə yenidən əsaslı təmir etdirmişdir. Hər bir Azərbaycan gəncinin oxumaq hüququnu yüksək dəyərləndirərək, O, bu məktəbləri tək paytaxt Bakıda deyil, eyni zamanda, regionlarda, ən ucqar kəndlərdə belə tikdirmişdir. Bununla da, ölkədə savadsızlığın qarşısını al-

maq, gənc nəslin daha da müasir tələblərə cavab verən hərtərəfli biliyə sahib olmasına çalışmışdır.

Mədəniyyət hər bir xalqın individual simasıdır və onu digər xalqlardan ayıran və bir-birinə qarşı maraq doğuran tərəflərdəndir. Mehriban xanım bu həqiqəti yaxşı bilir və milli adət və ənənələrimizin qorunmasında və dünyaya tanıtılmasında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Mədəniyyət Fondunu yaradaraq, mədəniyyətimizin unudulmaqda olan növlərinin inkişafına və təbliğinə şərait yaratmışdır. Fondun rəsmi mətbu orqanı olan "İrs" jurnalında isə fəaliyyəti ilə geniş tanış olmaq və mədəniyyətimizin incəliklərini öyrənmək mümkündür.

Onun fəaliyyətini tək ölkə daxilindəki lokal işçilərlə məhdudlaşdırmaq olmaz. Mehriban xanım Əliyeva beynəlxalq tribunallardan Azərbaycanın mövqeyini daima müdafiə etmiş, öz gözəl, səlist, natiqlik qabiliyyəti ilə həqiqəti sübut etmişdir. Rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyəti ilə bir çox layihələr həyata keçirmişdir. Onun səbrlə, qətiyyətlə, inamla atdığı addımları Heydər Əliyev irsinin davamı qiymətləndirmək olar.

Onun işindəki məsuliyyəti, xalqının qeydinə qalması özünün gündəlik həyat tərzinə çevirməsi dövlətçilik tarixində, ilk dəfə olaraq, "Birinci Xanım" statusunu, məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına Birinci Xanım ənənəsini gətirmişdir. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır. O, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir.

Politoloq Yevgeni Kriştalyov Mehriban Əliyevanı bu cür xarakterizə edir: "O, mahiyyət etibarilə lider qadındır, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan qadındır. O, Birinci Xanım vəzifəsinin yükünü "elə-belə", sadəcə, daşımır, ölkə parlamentinin deputatı, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri kimi ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə, bilavasitə iştirak edir. O, həmin vəzifələri, sadəcə zərurət xatirinə, Azərbaycan Prezidentinin xanımı olduğuna görə deyil, səmimi-qəlbədən, düşünlümlü şəkildə yerinə yetirir. Mehriban xanımın insani keyfiyyətləri Ona bu dünyanın güclü simalarının çoxu ilə dil tapmaqda kömək edir".

Sona Həmidova,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru

16 avqust 2017-ci il

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"na əsasən, Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına na mənsub bölməsində təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirləri davam etdirməkdədir.

2017-ci il 12-14 avqust tarixlərində "Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi



DSX taktiki təlim keçirib



rilan gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin və narkotik vasitələrin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunubdur.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözetçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin helikopterlərinin raket kompleksləri və zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş aparatının və tələblərə tabe olmayan üzme vasitəsinin, şərti düşmənin sualtı təxribat qruplarının və sahilə düşərgə qurmuş şərti terrorçu qruplarının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilmişdir. Təlimdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunmuş, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiribdir.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik etmiş, Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha



və dəniz təhlükəsizliyinin təmin olunması" mövzusunda taktiki təlim keçirilibdir.

Taktiki təlimə cəlb olunmuş gəmilərin əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında yaradılan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmişdir. İtisürətli və yüksək üzme qabi-

liyyətinə malik, mükəmməl navigasiya və radiotexniki avadanlıqlarla, müasir silahlarla təchiz edilib sərhəd-gözetçi gəmiləri taktiki təlimdə yüksək manevr imkanları və döyüş qabiliyyəti nümayiş etdiriblər.

Taktiki təlimin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yük-

səldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyətinin idarəetmə bacarığının inkişaf etdirilməsi, dənizdə sərhəd axtarışının aparılması, helikopterlərin və gəmilərin raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsidir.

Üç mərhələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qaz çıxarma rayonlarının, platformaların, ixrac-boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət

Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fəvqəladə şəraitə keçirilməsi və birgə axtarış əməliyyatlarının aparılması, sorğuya cavab verməyərək, ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qrupun helikopter vasitəsilə gəmiyə desantlaşdırılması, gəmidə şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandı-

da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biri olmasını vurğulamış, Xəzər dənizində sərhəd-mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının daha da artırılması üzrə tapşırıqlar veribdir.

R.HÜSEYNOVA

Heydər Əliyev Fondu Venesiyada Martin Rotun anım gününü qeyd edəcək

Görkəmli incəsənət xadimi, bir müddət əvvəl Londonda Viktoriya və Albert Muzeyinə rəhbərlik etmiş və muzey işi və kuratorluq sahəsində böyük təcrübəyə sahib olan doktor Martin Rot vəfat edib.

Onun Azərbaycanla dostluğu 2008-ci ildə, o, Drezden Dövlət Muzeylər Birliyinin baş direktoru olarkən başlayıb. Onun rəhbərliyi altında Drezden muzeyləri rekonstruksiya olundu və şəhərin tarixi mərkəzindəki bərpa edilmiş binalarda ən son texnoloji avadanlıqlarla təchiz olunaraq sahələri genişləndirildi.

Bu müddətdə Martin Rot və Heydər Əliyev Fondu arasında

Almaniyada Azərbaycan incəsənəti sərgisinin təşkil olunması barədə danışıqlar keçirildi. Amma M.Rotun həyatında əlamətdar hadisə baş verdi - o, Londonda Viktoriya və Albert Muzeyinə rəhbərlik etməyə dəvət olundu. Muzeydəki fəaliyyəti dövründə Martin Rot bir çox şeyi dəyişə və təkmilləşdirə bildi: muzeyin binası qismən rekonstruksiya edildi, Londonun özündə və Şotlandiyanın Dandi şəhərində filialların yaradılması planları meydana çıxdı. Moda və musiqi tarixinin personajlarına həsr olunmuş fundamental müvəqqəti sərgilər isə muzeydə tətbiqi incəsənət muzeyi üçün nadir bir şey olan ajiotaj yaratdı. Muzeyə gələnlərin sayı rekord göstəricilərə qədər artdı və 2015-ci ildə Viktoriya və Albert Muzeyi Böyük Britaniyada ilin ən yaxşı muzeyi adına layiq görüldü.

2015-ci ildə Avropada ilk dəfə ötən əsrin ortalarına aid Azərbaycan avanqard təsviri incəsənətinin şedevrləri nümayiş olunan Azərbaycanın milli pavilyonunun sərgisinə baş çəkərək Martin Rot iki il sonra bu sərginin kuratoru olmaq təklifini qəbul etmişdi.

2017-ci il Biennalenin mövzusu və Azərbaycanın multikulturalizm layihəsinin konsepsiyası onun əqidəsi və tolerantlığa münasibətinə uyğun idi və onun müasir cəmiyyətdə millətçilik və ksenofobiya təzahürələrinə dözümsüzlüyünə yaxın idi. Doktor Rotun sərginin təşkilində iştirakı çox vacib idi: onun yüksək peşəkarlığı, Avropanın iri muzeyləri ilə işi, incəsənət sahəsində həyata keçirdiyi mühüm beynəlxalq layihələr bu sərginin hazırlanmasına böyük töhfə verdi. Qismət elə gətirdi ki, bu layihə onun parlaq həyatında sonuncu layihə oldu.

Dünya Skaut Konfransının ikinci günü: skaut hərəkatının 3 illik planının hədəfləri müzakirə edilib



Dünya Skaut Konfransının ikinci günündə avqustun 15-də iştirakçılar Dünya Skaut Hərəkatının 3 illik planının (2017-2020) hədəfləri ilə bağlı müzakirələr aparıblar. AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində keçirilən sessiyalarda, həmçinin skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətinin formalaşdırılması, qarşıdakı

dövr üçün rəhbər orqanlara seçkilərin keçirilməsi məsələləri diqqət mərkəzində olub.

Bundan başqa, Dünya Skaut Komitəsinə 2017-2020-ci illər üzrə namizədlərin təqdimatı olub. Ümumilikdə 19 nəfərin namizədliyi irəli sürüldü. Namizədlər arasında Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayilovun da adı var. 41-ci Dünya Skaut Konfransı çərçivəsində avqustun 16-da Cambori Dünya Skaut toplantısı keçiriləcək.

Qeyd edək ki, 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına və iştirakçıların sayına görə skautların Avrasiya bölgəsində keçirdikləri ən böyük tədbirlərdir.



Pan Gi Mun: Bütün dünya skautları Azərbaycanın bəşəriyyət naminə səylərindən xəbər tutacaqlar

Bu mənim Azərbaycana ikinci səfərimdir. Bakıya ilk dəfə Koreya Respublikasının xarici işlər naziri olarkən rəsmi səfər etmişdim. Yaxşı yadımdadır, mən BMT-nin baş katibi vəzifəsində çalışarkən Azərbaycan missiyası ilə sıx əlaqə saxlayırdım. Azərbaycan Prezidenti İlham Əliyev sülhün və sabitliyin qorunub saxlanması üçün hər cür səy göstərir. Mən ona ürəkden heyranam və onun liderlik qabiliyyətinə hörmət edirəm.

BMT-nin sabiq baş katibi, 41-ci Dünya Skaut Konfransında iştirak etmək üçün Bakıya gəlmiş Pan Gi Mun bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Pan Gi Mun deyib ki, bu gün Azərbaycan ən genişmiqyaslı Dünya Skaut Konfransına ev sahibliyi edir.

BMT-nin sabiq baş katibi vurğulayıb: "Ümidvaram ki, dünyanın hər yerindən bu mühüm tədbirə gəlmiş skautlar Azərbaycanın bəşəriyyət naminə, ümumi sülhün bərqərar olmasına naminə səyləri barədə daha çox məlumat əldə edəcəklər. Bu prinsiplər dünya vətəndaşları olmağı arzu edən gənc skautları ruhlandırmaqlı və onların bu istəyini gücləndirməlidir".



**"Mən Azərbaycan Prezidentinə
ürəkden heyranam və onun
liderlik qabiliyyətinə
hörmət edirəm"**

Növbəti Dünya Skaut Konfransının keçirilməsi zamanı Bakının yüksək təşkilatçılıq təcrübəsindən istifadə olunacaq



Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı işini davam etdirir. AZƏRTAC xəbər verir ki, avqustun 15-də konfransın ikinci günündə skaut hərəkatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edilib. Panel sessiyalarında təşkilatın büdcə-

sinin daha səmərəli şəkildə xərclənməsi ilə bağlı təkliflər irəli sürüldü.

Konfransın ikinci günü, həmçinin 2020-ci ildə Dünya Skaut Hərəkatı Liderlərinin 42-ci Ümumdünya Konfransına hazırlığın müzakirəsi ilə yadda qalıb. Qeyd olunub ki, 42-ci Dünya Konfransının keçirilməsi zamanı Bakının yüksək təşkilatçılıq təcrübəsindən də istifadə olunacaq. Çünki beynəlxalq tədbir iştirakçıları Bakı konfransının yüksək səviyyəli təşkilatçılığından heyranlıqla danışıblar. Azərbaycanın füsunkar təbiətindən, Bakının gözəlliyindən, xalqımızın qonaqpərvərliyindən heyranlıqla danışıblar. Dünya Skaut Hərəkatı Təşkilatının baş katibi Əhməd əl-Hindavi deyib: "Azərbaycan hökuməti skaut hərəkatına çox böyük dəstək nümayiş etdirdi. Biz bu dəstəyi Azərbaycanın konfransı yüksək səviyyədə təşkil etməsi ilə gördük. Bakı konfransına hazırlıq səviyyəsi məni, Dünya Skaut liderlərini, ümumiyyətlə, bütün iştirakçıları heyranlıqla təşkilatın illər ərzində keçirdiyi ən böyük konfrans idi. Burada daha çox ölkə iştirak edir, ən xırda detallar belə nəzərə alınır, hər şey yüksək səviyyədə təşkil edilib. Konfransın təşkilatçıları öhdələrinə düşən işləri yüksək səviyyədə həyata keçiriblər".



Skautinq gənc nəslin nümayəndələri üçün faydalıdır

Mən beşinci dəfədir Dünya Skaut Konfransında iştirak edirəm, amma Azərbaycana ilk dəfədir gəlirəm. Ölkənizin və onun paytaxtının gözəlliyinə valeh olmuşam. Burada o qədər diqqətəlayiq görməli yer, o qədər xeyirxah insan var ki. Artıq bulvarda, içərişəhərdə olmuşam. Çox güman, konfransdan sonra barəsində çox eşitdiyim Qəbələyə ekskursiyaya yollanacağam. Bu sözləri 41-ci Dünya Skaut Konfransının iştirakçısı, Qəter nümayəndəsi Məhəmməd Abbas Rəhim AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib. O deyib: "Mən 12 yaşında skaut olmuşam. O vaxtdan həmkarlarımla ünsiyyətim və skaut tədbirlərində iştirakım sayəsində çox şey öyrənmişəm. Skautinq gənc nəslin nümayəndələri üçün xüsusilə faydalıdır, çünki canlı təbiətlə ünsiyyətdə olmaq, salamat qalmaq vərdişləri formalaşdırır və fiziki inkişafa kömək edir. Hazırda Qəterdə təqribən 5300 skaut var və onların sayı durmadan artır.

Həmçinin stendimizə dəvət edirəm. Burada Qəter haqqında ətraflı məlumat ala, yeri gəlmişkən, öz bağımızdan topladığım təzə xurma ilə ənənəvi ərəb qəhvəsi içə bilərsiniz. Bundan əlavə, stenddə 2022-ci ildə Qəterdə keçiriləcək və ölkəmizə çoxlu qonaq cəlb edəcək dünya futbol çempionatı haqqında materiallara geniş yer verilib".



16 avqust 2017-ci il

İsrailin "Qaley Tsaxal" dövlət hərbi radiostansiyası: İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

İsrailin "Qaley Tsaxal" dövlət hərbi radiostansiyasının populyar "Təhlükəsizlik kəməri" adlı verilişində Ermənistan-Azərbaycan sərhədində və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində baş verən hadisələr, habelə Azərbaycan-İsrail strateji tərəfdaşlığının perspektivləri ətrafı şərh edilib.

AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Amir Rappoportun suallarını beynəlxalq münasibətlər sahəsində tanınmış israili ekspert, İsraildə fəaliyyət göstərən "Cəmiyyət üçün beynəlxalq layihələr" adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut cavablandırır. A.Qut qeyd edib ki, Cənubi Qafqaz regionunda yaranmış vəziyyət dinc yanaşı yaşamaq üçün zəruri vəziyyətdən uzaqdır. İsraili ekspert vurğulayıb: "Burada geosiyasi vəziyyət mürəkkəb və gərgindir. Ən dəhşətli - burada xüsusilə güclü şəkildə hiss edilən qeyri-müəyyənlikdir, insan burada olanda real şəkildə anlayır ki, "atəşkəs və sülh" anlayışları çox amnabənddir. Bir neçə həftə bundan əvvəl Zəhra Quliyeva adlı yaşayarımlıq azərbaycanlı qızcıqaz və onun nənəsi erməni terrorizminin, erməni faşizminin qurbanı oldular. Təəssüf ki, müasir Ermənistan rəhbərliyinin fitvası ilə azərbaycanlı uşaqların və qadınların qətlə yetirilməsi birinci dəfə deyil. İşğalçı erməni silahlı qüvvələrinin hədəfi altında olan dinc azərbaycanlı əhalinin necə əziyyət çəkdiyini mən öz gözlərimlə görmüşəm.

Rəsmi Bakı Ermənistanı dəfələrlə xəbərdarlıq edərək bildirib ki, Azərbaycan mövcud status-kvonun saxlanması ilə heç vaxt razılaşmayacaq. 2016-cı il aprelin əvvəlində Ermənistanın hərbi provokasiyası nəticəsində Azərbaycan ordusu ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək, tərribatın qarşısını almaq məqsədilə Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbə endirdi və onları geri çəkilməyə məcbur etdi. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Azərbaycan ordusu öz gücünü nümayiş etdirmək üçün heçqə anını gözləyirdi.

"Qaley Tsaxal" radiostansiyasının aparıcısı Ermənistanın İsraildən Azərbaycana hərbi texnika və texnologiyalar göndərilməsinə son qoymaq tələbi barədə sual verib. Arye Qut bu sualın cavabında qeyd edib ki, Ermənistanın bu tələbi tamamilə absurd və mənasızdır. 25 ildən artıq müddətdə Azərbaycan ərazilərini işğal etmiş bu ölkə indi Odlar Yurdunu beynəlxalq hüquq normalarını pozmaqda ittiham edir. Arye Qut deyib: "Əlbəttə, təcavüzkarlığı üzündən Azərbaycanın 25 ildən artıq əziyyət çəkdiyi ölkənin, Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş, orada etnik təmizləmə aparmış və 1 milyondan çox dinc sakini doğma yurdlarından qovmuş ölkənin parlamentariləri tərəfindən Azərbaycanın ittiham edilməsi riyakarlıq və nalayiqlikdir. Məgər bu, insan haqlarının pozulması, beynəlxalq hüququn elemen-



tar normalarının pozulması deyilmi?" Arye Qut İsrail-Azərbaycan münasibətlərinin perspektivlərindən söhbət açaraq qeyd edib ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə münasibətləri Azərbaycan Respublikasının İsrailə münasibətləri qədər sıx və səmimi deyil. İsraili ekspert deyib: "İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşır. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini dəfələrlə bildirib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycan da öz növbəsində, kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək texnologiyalarına ehtiyac duyar. Bu siyahını davam etdirmək olar. Eyni zamanda, bu ölkələr təhsil, humanitar və mədəni layihələr həyata keçirirlər.

Rəsmi Yerevan tərəfindən tənqid məsələsinə gəldikdə isə mən deyirdim ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını özləri seçir və hərbi-texniki sahədə strateji əməkdaşlığı müəyyən edir. Heç kəsin, xüsusən Ermənistanın bu məsələyə müdaxilə etməyə haqqı yoxdur. Arye Qut vurğulayıb ki, əhalisinin əksəriyyəti İslam dininə etiqad bəsləyən Azərbaycan eyni zamanda bir sıra başqa etnik və dini qrupların, o cümlədən qədim zərdüştilik, xristian və yəhudi icmaları üçün doğma evdir.

İsrail Azərbaycanın real tərəfdaşı kimi artıq 25 il Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Azərbaycana qaytarılması barədə Azərbaycanı dəstəklədiyini daim nümayiş etdirir.

Arye Qut qeyd edib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər pozitiv, strateji xarakter daşıyır. Azərbaycan-İsrail ticari əməkdaşlığı inkişaf edir, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi təxminən 4 milyard dollara bərabərdir. Ekspert öz çıxışında qürurla qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə şəxsən görüşüb, bu görüşlərdə Azərbaycan rəhbərliyinin ölkədəki milli azlıqların, o cümlədən dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət bəslədiyini real olaraq hiss edib.

Arye Qut deyib ki, Azərbaycan rəhbərliyi bu ölkədəki - dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət bəslədiyini real olaraq hiss edib.

nələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Arye Qut vurğulayıb: "Ölkə Prezidentinin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradılıb. Azərbaycanda birinci yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkənin İsrail ilə bu cür sıx dialoq, əməkdaşlıq və tərəfdaşlıq qurmağa necə nail olması barədə kiminsə sualı varsa, Azərbaycanın dağlıq bölgəsində yerləşən Quba rayonunda yəhudilərin yaşadığı məşhur Qırmızı Qəsəbəyə baxmaq kifayətdir. Azərbaycanın əsl qürur yeri sayılan Qırmızı Qəsəbə İsraildən sonra bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal yerdir. Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu doğma qardaşlar kimi yaşayırlar, onlar ortaq tarixi tellər və ortaq tale ilə bir-birinə bağlıdır. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və təcavüz siyasətinə, o cümlədən ölkə əhalisinin 20 faizinin işğal edilməsinə və 1 milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsil nümunəsi kimi qalmaqda davam edir. Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərə dialoqun əsil nümunəsi olub və bu gün də belədir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasıdır. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün siyasi və sosial şərait yaradılmasını stimullaşdırmağa səy göstərir".

A.Qut qeyd edib ki, Azərbaycan konfessiyalararası harmoniyanın mümkün olmasını, hər hansı problemlərin zorakılığa və ya münaqişələrə əl atmadan həll edilə biləcəyini nümayiş etdirir.

Arye Qut İsrailin "Qaley Tsaxal" dövlət hərbi radiostansiyasına şərhinin sonunda deyib: "Prezident İlham Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olduğuna görə, ölkədə yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycanda yəhudilərinə hörmətli münasibətə görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb. İsrail ilə Azərbaycan arasında, həmçinin Azərbaycan müsəlmanları və Azərbaycan yəhudiləri arasında münasibətləri təcavüz qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ümumi tarixə əsaslanır. İki ölkə arasında insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Açıq-aşkar görünür ki, Azərbaycanda yəhudilər və müsəlmanlar qardaşlar kimi dinc yanaşı yaşayıblar, bu gün də belədir, onlar ortaq tarix və ortaq tale ilə bir-birinə həmişəlik bağlıdırlar".

Ermənistan ordusunun əsgəri intihar edib

Ermənistan ordusunun 18 yaşlı əsgəri Abas Sloyan intihar edib. AZƏRTAC Ermənistan mətbuatına istinadən xəbər verir ki, A.Sloyanın asılmış vəziyyətdə meyiti Şirak vilayətinin Atsik kəndində tapılıb. Yezidi kürdlərinin icmasından olan A.Sloyanın Armavirdə xidmət etdiyi bildirilir. Onun hansı səbəbdən həmin kənddə olması hələlik məlum deyil. Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.



Joao Armando Qonsalves:

Dünya skautları Azərbaycandan zəngin təəssüratlarla qayıdacaqlar



Dünya Skaut Komitəsinin rəhbəri Joao Armando Qonsalves bildirib.

Joao Armando Qonsalves deyib ki, Azərbaycanda turizmin inkişafı və ölkənin beynəlxalq miqyasda tanınması baxımından Qəbələdə və Bakıda belə mühüm tədbirlərin keçirilməsi doğru addımdır. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir. Biz Azərbaycanın bu sahədə peşəkarlığına əmin olduq. Bu, tək mənim deyil, ilk dəfə Azərbaycana gələn yüzlərlə iştirakçının da fikridir. Qəbələdə keçirilmiş 13-cü Dünya Skaut Gənclər Forumunu xüsusi qeyd etmək lazımdır. Qəbələnin gözəl təbiəti, insanların mehribanlığı və qonaqpərvərliyi bizdə zəngin təəssürat yaratdı. Bununla yanaşı, paytaxt Bakının gözəlliyi də bizi yaxşı mənada təəccübləndirdi. Əlbəttə, Azərbaycanın milli mətbəxindən də zövq aldım. Bir sözlə, Azərbaycanla fəxr etməmək mümkün deyil. Bütün iştirakçılar öz ölkələrinə zəngin təəssüratlarla qayıdacaqlar və bu təəssüratları öz yaxınları ilə bölüşəcəklər. Dünya gəncləri, onların yaxınları bu forum sayəsində Beynəlxalq Skautlar Hərəkatının prinsipləri barədə daha çox məlumat əldə edəcəklər.

"Skautinqin vacib tərəfi ondan ibarətdir ki, gənclər özlərini dünya hərəkatının bir parçası kimi hiss edirlər, bütün ölkələrdə onlarla həmfikir olan insanlar var. Eyni zamanda, bütün dünyada, o cümlədən Azərbaycanda keçirdiyimiz tədbirlərdə skautlar bir-biri ilə ünsiyyət yaradır, ətraf mühitin qorunması kimi ciddi problemlərin həlli ilə bağlı müzakirələr aparırlar", - deyə Joao Armando Qonsalves qeyd edib.

"ASAN viza" sisteminin imkanları araşdırılıb

Hotellər və Restoranlar Assosiasiyası qonaqpərvərlik və turizm sektorunda araşdırmalar və analitika işini davam edərək növbəti layihə həyata keçirib.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi "ASAN viza" sisteminin funksionalını və imkanlarını araşdırmaq, onun turizm sənayesi və turistlər üçün rahat olmasının qiymətləndirilməsi və nəticə etibarilə bu sisteminin təkmilləşdirilməsinə yardımçı olmaqdan ibarətdir.

Qeyd edək ki, "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN viza" sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ölkəyə səfər edən xarici vətəndaşlara və vətəndaşlığı olmayanlara keçən ildən etibarən elektron vizaların verilməsinə başlanılıb. Yeni və innovativ sistemin yaradılması ölkəyə səfər etmək arzusunda olan turistlər üçün geniş imkanlar yaradıb, onların viza almaq prosedurlarını olduqca sadələşdirib. Dövlət başçısının digər fərmanları əsasında isə "ASAN viza" sistemi təkmilləşdirilib və əlavə imkanlar tətbiq edilib.



Naxçıvan - alınmaz qalamız, məğlubedilməz Vətən övladlarımızın yurdu. Dövrünün ən qüdrətli ordusu hesab edilən, hansı səmtə üz tutsa orada qələbə bayrağını dalğalandıran Teymurləngin orduları məhz bu qədim torpaqda çox güclü dirənişlə qarşılaşıb, bu diyarda düşməne qarşı 14 il mübarizə aparan Əlinçəqala qəhrəmanları tarix yazıblar. Ötən əsrin 90-cı illərində taleyin ümidinə buraxılan Azərbaycanın həmin dilbər guşəsi ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində növbəti dəfə tarix yazıb. Həmin illərdə naxçıvanlılar dahi şəxsiyyətin ətrafında yumruq kimi birləşərək düşmən qarşısında bir addım belə geri çəkilməyiblər. Bu gün muxtar respublikamız faşist Ermənistanın əməlləri nəticəsində artıq 27 ildir, blokadada yaşayır. Bu illər ərzində isə Naxçıvan daha da güclənib, vətənpərvərliklə yəni-dən qurulub, tikilib ucaldılıb, nümunəvi bir diyara çevrilib.

Bu gün Naxçıvanı bu səviyyəyə çatdıran dövlət başçımızın böyük diqqəti və qayğısı, eyni zamanda, naxçıvanlıların vətənpərvərliyi, onların Vətəninə, torpağına sarsılmaz tellərlə bağlılığıdır. Ən ali və özəli hisslərdən biri olan vətənpərvərlik isə hər kəsin doğulub boya-başa çatdığı elinə, obasına, torpağına, vətəndaşı olduğu ölkəsinə sonsuz məhəbbətini ifadə edir. Vətənpərvərlik təkə Vətəni sevmək deyil, həm də Vətənə naminə var gücü ilə çalışmaq, onun yolunda fədakarlıqlara hər an hazır olmaq, Vətənin, xalqın, cəmiyyətin inkişafı naminə öz səylərini əsirməməkdir.

Vətənpərvərlik həm də elə ali bir duyğu, ürək yanğısıdır ki, bu duyğu, bu yanğı insanı zirvələrə, səmalara yüksəldir, ona qəhrəmanlıq, məğlubedilməzlik, torpağa, xalqa, dövlətə, dövlətçiliyə bağlılıq, yurda sevgi, milli hədəflərə inam aşılayır. Vətənpərvərlik ən çətin anlarda belə, insanları azadlıq uğrunda mübarizəyə səfərbər edir, onlara cəsarət, güc verir.

Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti hər bir azərbaycanlı üçün ən böyük vətənpərvərlik nümunəsidir. Ümummilli lider öz xalqını böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi. Məhz ona görə də 1993-cü il-

Qəhrəmanlıq, məğlubedilməzlik, yurda, torpağa bağlılığın Naxçıvan nümunəsi



də xalqın çağırışına səs verərək doğma Vətənimizi bəlalardan xilas etmək üçün tarixi bir missiyanı öz üzərinə götürmüşdü. Çünki Ulu Öndərin vətənpərvərliyi mübarizə ruhlu idi,

çünki müharibə gedirdi və ərazi bütövlüyü pozulmuş ölkəni işğalçılardan qorumaq lazım gəlirdi. Həmin dövrdə müstəqilliyimizə qəsd edən daxili və xarici düşmənlərə qarşı mübarizə aparmaqla yanaşı, dövlət quruculuğu prosesini də davam etdirmək, ölkəni gücləndirmək vacib idi. Bütün bunları isə yalnız və yalnız böyük dövlət idarəçiliyi təcrübəsinə malik, nüfuzlu bir şəxs edə bilərdi. O, dahi şəxsiyyət Heydər Əliyev idi...

Ulu Öndərin vətənpərvərliyi, eyni zamanda, müasir elm və mədəniyyətin nailiyyətlərinə söykənən maarifçilik mahiyyəti daşıyırdı. Böyük mənada digər xalqlara və ölkələrə kinküdrətdən, ədavətdən uzaq, yalnız öz ölkəsinin, dövlətinin və cəmiyyətinin inkişafına yönəlmiş vətənpərvərlik idi.

Vətənpərvərlik hissini formalaşdırılması milli mənlilik şüurunun inkişaf etdirilməsi ilə birbaşa bağlıdır. Çünki milli mənlilik şüuru milli özünəməxsusluğun bütün xüsusiyyətlərini özündə cəmləşdirir. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurur. Buna görə də Ulu Öndərimiz daim Vətən və xalq mənafeyinə şəxsi maraqlardan üstün tutulmasının vacib şərt olduğunu vurğulayıb: "Milli mənlilik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir".

Həyatı və fəaliyyəti hər birimiz üçün nümunə olan dahi şəxsiyyətin yoluna sədaqətli hər bir kəs öz fəaliyyətində məhz bu amilləri ön planda tutur, Onun göstərdiyi işıqlı yolla, Vətən yanğısı ilə doğma yurdumuza təmənənəsiz xidmət yolu ilə irəliləyir, həyatının mənasını məhz bunda görür.

Görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun qeyd etdiyi kimi: "Vətənin qədrini o kimsə bilər ki, Vətən ilə onun

ruhən rabitəsi olsun, Vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün... Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt Vətən deyər bilərsiniz ki, onun sahibi olarsınız".

Bəli, bu, reallıqdır ki, hər xalqa öz ölkəsinin sahibi olmaq, özünün milli dövlətini qurmaq, ən ali dəyərlərini özündə ehtiva edən bayrağını yaşadığı ölkəsinin ərazisində dalğalandırmaq xoşbəxtliyi nəsb olmur. Bu baxımdan Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqlarından biridir. Çünki Azərbaycan xalqının bu gün müstəqil dövləti, möhtəşəm bayrağı vardır. O bayraq ki ilk dəfə böyük cəsarətlə qədim və müqəddəs Naxçıvan torpağında səmalara yüksəlib. O bayraq ki onun əzəmətlə dalğalanması üçün yüzlərlə insan baldan şirin canını fəda edib. O bayraq ki xalqımızın azadlığa bəslədiyi sevgidən qaynaqlanan əzmkar və davamlı mübarizəsi ilə bu gün müstəqil Azərbaycan Respublikasının ərazisində dalğalanır. O bayraq ki yağı düşmənin bir il bundan əvvələdək işğalda saxladığı hərbi-strateji yüksəklik olan Lələtəpədə dalğalanmaqla düşməne gözdağına çevrilib. O bayraq ki ötən ilin aprelində düşmən tapdığı altında inləyən torpağımıza can verib, abadlıq, quruculuq, sevinc gətirib. O bayraq ki Cocuq Mərcanlı ilə başlayan Böyük Qayıdışın xəbərçisinə çevrilib. O bayraq ki Şuşada, Laçında, Xankəndidə dalğalanacağı günü həsrətlə gözləyir. O bayraq ki Azərbaycanın öz ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək.

Və o bayraq ki bu gün Azərbaycanın yüzilliklərə söykənən tarixi dövlətçiliyinin qorunub yaşadıldığı, düşməne gözdağına, dostun qürur mənbəyinə çevrilən Naxçıvanda ən yüksək zirvədə əzəmətlə dalğalanır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

ABŞ-ın "Jewish Journal" qəzetində Azərbaycandakı tolerant və multikultural mühit barədə məqalə dərc olunub

Bakı şəhəri Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayevin ABŞ-ın "Jewish Journal" qəzetində "Azərbaycandan olan yəhudi tibb qəhrəmanı: Qavril İlizarovun həyatı" sərəlövhəli məqaləsi dərc edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müəllif məqalədə tibb elmindəki ixtirası ilə nəinki Azərbaycanda, həmçinin keçmiş sovet məkanında, eyni zamanda ABŞ, İtaliya və keçmiş Yuqoslaviya da daxil olmaqla dünyanın müxtəlif ölkələrində məşhurlaşan Azərbaycandan olan yəhudi cərrah-ortoped, akademik Qavril İlizarovun həyatı haqqında məlumat verir.

Bununla yanaşı, müəllif Azərbaycanda mövcud olan tolerantlıq ənənələrini yüksək qiymətləndirərək ölkəmizdə müxtəlif dinlərə mənsub insanların hər birinin uğurlu həyat qurmaq üçün bərabər imkanlara malik olduğunu vurğulayır. Məqalədə qeyd edilir ki, Azərbaycanda böyüyən bütün dinlərin nümayəndələrinin - yəhudi, xristian və müsəlmanların müvəffəqiyyət qazanmaqda, eləcə də dünyaya böyük töhfə verməkdə bərabər hüquqları var. Qavril Abramoviç İlizarovun həyatı bu mənada örnəkdir. İlizarovun həyat hekayəsinə nəzər yetirdikdə görə bilərik ki, bir çox dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda bir yəhudinin alim və məşhur həkim kimi formalaşması üçün hər cür şəraitli olan tolerant mühit və hər kəsin bərabər hüquq və azadlıqları var.

Məqalədə qeyd olunur ki, Azərbaycandakı tolerantlıq və multikulturalizm modeli indiki gərgin dünyada digər ölkələr üçün nümunədir. Azərbaycan tarixi prosesin bütün mərhələlərində multikultural dəyərlərin yaşandığı coğrafi məkan kimi tanınıb. Bu gün də burada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürür. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Qeyd edək ki, Milix Yevdayev ABŞ mətbuatında mütəmadi olaraq Azərbaycanda yaşayan yəhudilər və ölkəmizdəki tolerantlıq mühiti barədə yazılarla çıxış edir.



Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət regionların inkişafına əhəmiyyətli şəkildə təsir göstərməkdədir

Milli Məclisin deputatı Kamilə Əliyevanın yap.org.az-a müsahibəsi

- Kamilə xanım, hazırda regionlarının sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət proqramı icra olunmaqdadır. Bu dövlət proqramının əhəmiyyətini haqqında fikirlərinizi bilmək istərdik...

- Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı karakter daşıyır. Başqa sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı karakter daşıyır.



Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, infrastruktur daha da yaxşılaşdırılıb.

Artıq uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair

Dövlət proqramları ölkəmizin inkişafında mühüm rolə malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. İstər yeni sosial işə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir.

Göründüyü kimi, ölkəmizdə sosial həyatın daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqresiv çalarlar almasında aparılan dövlət siyasətinin mühüm rolu var. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, o cümlədən bölgələrin yerli və ənənəvi istehsal gücündən istifadə, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması istiqamətində atılan addımlar, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi bu gün bölgələrin simasının birmənalı şəkildə dəyişməsinə yol açıb.

2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının uğurlu icrası yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə də zəmin yaradıb.

Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı karakter daşıyır və bu ilin birinci yarısında əldə edilən nailiyyətlər bunu təsdiqləyir.

- Prezident İlham Əliyev avqustun əvvəlində Balakən və Zaqatala rayonuna səfər etdi. Siz Milli Məclisdə 111 saylı Zaqatala-Balakən seçki dairəsini təmsil edirsiniz. Bu səfər hər iki bölgənin həyatında hansı əlamətdar hadisələrlə yadda qaldı?

- Qeyd edim ki, Prezident İlham Əliyevin Balakən və Zaqatalaya səfəri hər iki rayonun ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Ümumiyyətlə, dövlət başçısı Balakənə 5-ci dəfədir ki, səfər edirdi. Bu faktı biz dövlət başçısının balakənlilərə böyük inamı, rayona böyük diqqət və qayğısı, balakənlilərin Prezidentə böyük məhəbbəti hesab edirik. Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 3-də rayona növbəti səfəri əvvəlki gəlişlərində olduğu kimi ictimaiyyət üçün çox uğurlu oldu. Səfər zamanı dövlət başçısı Balakən Su Elektrik Stansiyasının, Bayraq Muzeyinin, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun və ABAD Mərkəzinin açılışında iştirak edib və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident görülmüş işləri yüksək qiymətləndirib və qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

Dövlət başçının açılışını etdiyi hər bir infrastruktur rayonun həyatı üçün çox böyük əhəmiyyət daşıyır. Məsələn, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi 15 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Bundan başqa, bu yol yük və sərnişin daşınmasının da yaxşılaşmasına imkan yaradacaq, turizm bölgələrimizdən olan Balakənə gələn turistlərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək.

Balakən Su Elektrik Stansiyasının istifadəyə verilməsi də böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemi də ən müasir tələblər səviyyəsində yenidən qurulub, bu istiqamətdə köklü dəyişikliklər aparılıb. İcra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası da bu baxımdan böyük rol oynayır. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur.

Bu layihə də olduqca əhəmiyyətlidir. İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək.

Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri də bu bölgənin həyatı üçün çox əlamətdar hadisədir. Səfər çərçivəsində dövlət başçısı Zaqatalada bütün emalı zavodunun fəaliyyəti və "AzRose" MMC-nin tikintisi davam edən qızılqul yağlı istehsalı müəssisəsi ilə tanış olub. Dövlət başçısı səfər zamanı Zaqatalada "Bəhmətli" elektrik yarımsansiyasının açılışını da edib.

Bütün bunlar bir daha təsdiqləyir ki, ölkə başçısının uğurlu daxili siyasətinin bariz nümunəsi özünü respublikanın bütün regionlarının, o cümlədən, Balakən və Zaqatala rayonunun da hərtərəfli inkişafında göstərməkdədir. Hər iki rayonun ictimaiyyəti əmindir ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını Azərbaycanın, o cümlədən onun bölgələrinin daha gözəl, daha qüdrətli, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.

- Təmsil etdiyiniz bölgənin iqtisadi potensialı haqda nə deyə bilərsiniz? Bu bölgə yeni iqtisadi şəraitdə qeyri-neft sektorunu inkişafına nə kimi töhfələr verməkdədir?

- İqtisadiyyatın bütün sahələrinə olduğu kimi ölkəmizin aqrar sahəsində də zamanın çağırışlarına

uyğun olaraq iqtisadi inkişaf modelərindən istifadə olunur. Hazırda qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan aqrar sahənin daha da inkişafı üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Təmsil etdiyim bölgədə barama, tütün və fındıqçılığın inkişafı üçün böyük potensial var. Qax rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi bu faktı bir daha təsdiqləyir.

Kənd təsərrüfatında dərin islahatların əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı istehsalının zonalar üzrə ixtisaslaşmasıdır. Bunu nəzərə alaraq Prezident İlham Əliyev kənd təsərrüfatının zonalar üzrə ixtisaslaşdırılmasına dair konkret tapşırıqlar verir. Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüğün, tütünçülüğün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olub və müvafiq sənədlər imzalanıb. Qaxda keçirilən respublika müşavirəsi bir daha təsdiqlədi ki, dövlət başçısı bu sahədə görülən işləri xüsusi diqqət mərkəzində saxlayır. Müşavirədə qeyd olunduğu kimi son iki ildə tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafında müəyyən irəliləyişlər əldə olub. Amma hazırda görülən işlər nəticəsində bu sahələrdə daha böyük nəticələr qazanılacaq. Müşavirədə qeyd edildiyi kimi, iki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək. Eləcə də, digər sahələrdə də ciddi tədbirlər görülür ki, tütünçülük və baramaçılıq daha da inkişaf edəcək və xarici ölkələrə ixracı daha da artacaq. Bu ilin altı ayında ixrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Hazırda ölkədə qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək. Beləliklə, dövlət başçısının vurğuladığı kimi idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Azərbaycanda kənd təsərrüfatının potensialı kifayət qədər böyükdür və görülən işlər bu sahənin iqtisadiyyatımızdakı yerini daha da artıracaq.

Bilirsiniz ki, Zaqatala-Balakən zonası həmçinin böyük turizm potensialına malikdir. Bu istiqamətdə də yeni layihələr həyata keçirilib ki, qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək.

Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda 0,6 faiz artım olub

Bu ilin ilk yeddi ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 972,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə bu sahədə 0,6 faizlik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1,1 faiz azalaraq 169,7 milyon manat təşkil edib.



MDB ölkələri səhiyyə sahəsində əməkdaşlığı genişləndirir



Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələr səhiyyə sahəsində əməkdaşlığı genişləndirir. Bununla bağlı avqustun 24-də Minskə ekspertlər qrupunun toplantısının keçirilməsi planlaşdırılıb və iclasın gündəliyi açıqlanıb. AZƏRTAC xəbər verir ki, iclasda üzv dövlətlər arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənədlər müzakirə olunacaq. Bu sənədlər ötən il MDB hökumət başçıları tərəfindən təsdiqlənib. Sənədlər üzrə tədbirlər planı əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, ekoloji baxımdan əlverişli şəraitinin yaradılması məsələlərini nəzərdə tutur.

Ölkəmizə gələn turistlər Ədəbiyyat Muzeyinə maraq göstərirlər

Bu ilin altı ayı ərzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində müxtəlif ölkələrdən 4 min 705 turist olub. AMEA-dan AZƏRTAC-a bildiriblər ki, muzeyə gələnlər arasında Rusiya, Almaniya, İngiltərə, Pakistan, İran və ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edib. Muzeyin ekspozisiyası üzrə 735 izahat (Azərbaycan dilində 314, rus dilində 156, ingilis dilində 95, fars dilində 108, ərəb dilində 46) aparılıb.

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında 700 bal toplamış bir qrup abituriyentlə görüş keçirilib

Hikmət Babaoğlu: “Sizlər ölkəmizin gələcəyi, sabahın idarəçiləri kimi daha yüksək biliklərə yiyələnməlisiniz”

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında 2017-2018-ci tədris ili üçün keçirilən qəbul imtahanlarında ən yüksək - 700 bal toplamış bir qrup abituriyentlə görüş keçirilib. Görüşdə abituriyentləri təbrik edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu “qəbul imtahanlarında ən yüksək - 700 bal toplamağın böyük nailiyyət və uğur olduğunu bildirib: “Mən buna görə sizləri, həmçinin, müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, bu uğurlarınız davamlı olsun. Ali məktəbdə oxuyarkən də, hər zaman əldə etdiyiniz yüksək nailiyyətlərlə fərqlənəsiniz”.

Millət vəkili ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından da ətraflı bəhs edib. Təhsil sisteminin inkişafının ölkə siyasətinin prioritetlərindən olduğunu bildiren Hikmət Babaoğlu Azərbaycanda neft kapitalını intellektual kapitalla çevirməyi başlıca məqsəd hesab edən Prezident İlham Əliyevin milli təhsilin inkişafına istiqamətlənən strategiyasının çoxşaxəli olduğunu deyib.

Millət vəkili çıxışında onu da bildirib ki, bu gün yüksək balla ali təhsil müəssisələrinə qəbul olunan gənclərimiz ölkəmizin işıqlı sabahıdır: “Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və möhkəm bünövrəyə malik müstəqil Azərbaycan dövləti bu gün Cənab Prezident İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində, özünün yüksək inkişaf dövrünü yaşayır. Reallaşdırılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaradıb”.



Keçirilən görüşə görə “Yeni Azərbaycan” qəzetinin baş redaktoruna təşəkkürünü bildiren Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması fakültəsinə 700 balla qəbul olmuş Mahirə Əsəd-zadə, Xalidə Əliyeva, Elmür Əhmədov, o cümlədən, ən yüksək balla ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsinin tələbəsi adını qazanmış Pərvin Əhmədova ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan razılıq ediblər. Abituriyentlər gələcək illərdə də təhsillərini uğurla davam etdirmələri üçün var gücləri ilə çalışacaqlarını bildirdilər.

Görüşdə iştirak edən abituriyentlərin valideynləri isə bildirdilər ki, gənclərə və təhsilimizə göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycanda bilikli, elmli gənclərin sayı artmaqdadır.

Tədbirin sonunda siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun müəllifi olduğu ali məktəb dərsləkləri abituriyentlərə hədiyyə olunub.



Müxalifətçilik “bazarında” monopolistlik iddiası

RƏFIQƏ

Yenə də müxalifət seçki ərafəsi varlıqlarını nümayiş etdirmək üçün “qaşınmayan yerdən qan çıxarmaq” istəyir. Doğrudur, hər bir normal, demokratik cəmiyyətdə müxalifətin olması vacibdir. Özlərini müxalifətçi adlandıranlara baxanda, ağızda dilim quruyur. Çünki özünə hörmət edən kəs təsdiq edər ki, həmin müxalifəti necə görmüşəmsə, eləcə də qalıb. Sual edəndə ki, nəyə görə belə düşünürsən? Cavab verər ki, müxalifət, əslində, müxalifət olduğundan üzübəri həmin təxəyyülə, təfəkkürə və həmin təsəvvürə malik olan primitiv siyasi dairədir.

Bu primitiv siyasi dairə indi də növbəti prezident seçkiləri ərafəsi özlərini arxalı olmaqla “çox güclü” olduqlarını iddia etməyə başlayıb. Ancaq anlamırlar ki, bu səviyyəsiz düşüncə və təfəkkürlə bütün seçkilər zaman kəsimində əriyə-rək, yoxa çıxmaqla yanaşı, biabırçı uğursuzluqdan belə utanırlar. Yenidən “biz də varıq” demək, abırsızlığın son həddidir. Soruşmaq lazımdır ki, ay “var olduqlarını” deyənlər, indi yox olmamaq üçün belə özünüzdə güc tapa bilmirsiniz, 2018-ci ildə keçiriləcək seçkiyə hansı yenilik və güclə gedirsiniz? Xüsusilə, müxalifətin əsas iki qanadı olan Müsavat və AXCP-də durğunluğun, qarşıdurmaların və istefaların yaşandığı bir zamanda.

Digər maraqlıdır qurucu məqamlardan biri də müxalifətin uzun müddətdən bəri bezi yenilənmələrə getməkdənsə, daha çox köhnələrlə işləməyə üstünlük verməsidir. Belələri buna “klassik” yanaşma deyirlər. Ancaq durumun gərginliyi də ondadır ki, artıq nə Müsavat, nə də AXCP rəhbərliyi heç geriye belə yol görmürlər. Çünki istəkləri müxalifətçilik “bazarı”nda monopolistliyə yiyələnməkdir. Amma atılan bu addımlar da heç bir nəticə vermir, əksinə, onlara uğursuzluq gətirir.

Müxalifət nə etməlidir ki?..

Mövcud siyasi realıq da bunu göstərir ki, ölkədə fəaliyyət göstərən siyasi müxalifət ölü vəziyyətdədir. Təbii ki, bunun da səbəbi cəmiyyətin onları dəstəkləməməsidir. Çünki dağıdıcı müxalifət xalqa deyil, xarici ölkələrdə fəaliyyət göstərən və onlara qrant paylayan, o cümlədən, maliyyə mənbələri milyard dollarlarla ölçülən erməni lobbisinə axalanır.

Beləliklə, görünən budur ki, bu gün dağıdıcı müxalifət siyasi partiyaların ayrı-ayrılıqda özünə inamı yoxdur. Çünki bugünkü rəngsiz və çalarsız olan dağıdıcı müxalifət partiyaları növbəti seçkidə də uğursuzluqla üzleşəcəyini yaxşı anlayır.

Hadi Rəcəbli: Məqsəd əhalinin sosial rifahını daha da yaxşılaşdırmaqdır

“Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sosial xidmətlərin keyfiyyətinin və ünvanlılığının mütəmadi artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim əsas planda yer alır”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi nəticə etibarilə xalqın maddi rifah halının daha da yaxşılaşdırılmasını, eyni zamanda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdə-



dir. Onun sözlərinə görə, bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.

“Prezident İlham Əliyevin aztəminatlı vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə təsdiqlədiyi “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizdə ünvanlı dövlət sosial yardımı sistemi tətbiq olunur. Ötən dövr ərzində

ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericiliyə bir neçə dəfə əlavə və dəyişikliklər edilib, nəticədə ünvanlı yardımın əhatə dairəsi genişləndirilməklə yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılıb, bu sahədə sənədləşdirmə qaydaları sadələşdirilmişdir. Ünvanlı yardımın hesablanması üçün əsas götürülən ehtiyac meyarının yaşayış minimumuna çatdırılması istiqamətində də müvafiq addımlar atılır. Prezident İlham Əliyevin fərmanı ilə vətəndaşlara ünvanlı sosial yardım üçün elektron formada müraciət etmək imkanı da yaradılıb. Bununla yanaşı, bu məsələ daha da təkmilləşdirilməkdədir. Özünü məşğulluq proqramı bu baxımdan əhəmiyyətlidir. İnandırıcı ki, bu layihə də yüksək nəticələr verəcək”- deyər, komitə sədri vurğulayıb.

16 avqust 2017-ci il

Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi dövlət siyasətinin tərkib hissəsidir

Prezident İlham Əliyev ölkənin yol təsərrüfatının yaxşılaşdırılması məqsədilə daha bir neçə Sərəncam imzalayıb

Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasını yeni dövrün çağırışlarına uyğun uğurla davam etdirən, onu daha da zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində, həyatın bütün sahələri ilə yanaşı, yol təsərrüfatında da sistemli və kompleks tədbirlər həyata keçirilir. Məhz bu sahədə tətbiq edilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, son illər paytaxt Bakıda, eləcə də, regionlarda vəziyyət kökündən dəyişmiş, dövlət başçısının imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində reallaşdırılan tədbirlər sözügedən sahənin yeniləşdirilməsi üçün güclü zəmin yaradıb. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər sırasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutur. Prezident İlham Əliyev hər zaman çıxışlarında vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində müasir tələblərə cavab verən yollar mühüm əhəmiyyət kəsb edir: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil".



Son günlər ərzində Prezident İlham Əliyevin açılışında iştirak etdiyi yenidən qurulan Pırşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının, həmçinin, Bakının Yasamal rayonunun keçmiş "Sovetski" ərazisində yenidən qurulan "Statistika" dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsi, Qaxda Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax hissəsinin, eləcə də, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolları da ölkənin yol təsərrüfatının yaxşılaşdırılmasına böyük töhfədir. Bununla yanaşı, Prezident İlham Əliyev imzaladığı Sərəncamla ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, sözügedən avtomobil yolunun 100,7 min nəfər əhəlinin yaşadığı 2 rayonun inzibati ərazisindən keçən, 16 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 35 kilometr olan Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmir olunması məqsədilə görülməli bütün işlərə 24,6 milyon manat ayrılıb.

Dövlət başçısı Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bu məsələyə toxunaraq deyib: "Kənd yolları layihələri icra edilir. Şerti olaraq biz bu layihəni "40 kənd yolu" layihəsi adlandırdıq, ancaq hər bir layihənin əhatə dairəsi daha genişdir. Yəni 40 deyəndə, əslində, bu, 200, bəlkə də daha çox kənd əhatə edir. Çünki hər bir layihə 4-5 kəndi əhatə edir və bu, çox gözəl nəticə verir, bölgələrdə də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir... Bakı şəhərində böyük yol infrastrukturunu layihələri icra edilir, yeni yollar açılır. Bu yaxınlarda da yeni yol açılmışdır. "Sovetski" adlanan ərazidə müasir yol infrastrukturunu artıq istismara verilmişdir. Eyni zamanda, o ərazidə böyük abadlıq işləri aparılır. İndi Təzəpir məscidinin önü açılıbdır, orada park olacaq. Digər tərəflərdə də ictimai yerlər yaradılacaq ki, "Təzəpir" məscidinin hər tərəfdən görünməsi mümkün olsun. Azərbaycan Dövlət Dram Teatrının arxasında - yol infrastrukturunu yaradılan ərazidə də ictimai yerlər, park-

lar, bağlar salınacaq, ağaclar əkiləcək ki, bunlar Bakı şəhəri üçün, necə deyirlər, yeni bir "ağ ciyər" olacaq..."

Prezident İlham Əliyev kənd yollarının da yenidən qurulmasını hər zaman diqqətdə saxlayır. Son illər Prezident İlham Əliyevin kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar 50-dən artıq Sərəncam imzalaması bunu təsdiq edir.

Ümummilli Lider Heydər Əliyev

vin təşəbbüsü ilə həyata keçirilən dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyunca - Bakıdan Gürcüstan sərhədinədək 513 kilometrlik hissəsində işlər uğurla davam etdirilib. Sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidən qurulması üçün tələb edilən maliyyə məsələsi həll olunub. Nəticədə, 2-ci texniki dərəcəli, iki hərəkət zolaqlı hissələrin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işləri, əsasən, yerinə yetirilib. Dünya Bankının vəsaiti

Muğanlı-Yevlax hissəsinin dörd zolaqda genişləndirilməsi layihəsi üzrə işlər uğurla davam etdirilir. Sözügedən layihənin icrası bir neçə mərhələdə həyata keçirilir. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mürəkkəb relyefə malik olan 30 kilometrlik Ağsu aşırımı hissəsinin sürüşmə və seysmik zona olduğu üçün ayrıca layihə kimi həyata keçirilməsi planlaşdırılır.

Son illərdə avtomobil magistralının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikinti la-

hesabına maliyyələşdirilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi 2016-cı ildə uğurla başa çatdırılıb. Ötən il, həmçinin, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 87,8 kilometrlik Kürdəmir-Ucar-Yevlax hissəsinin dörd zolaqda genişləndirilməsi layihəsi üzrə işlər başa çatıb. Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3-107 kilometrlik

hissələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilib. Bu mənada, ölkəmizdə yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasında. Çünki yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosial-əhəmiyyətli tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir.

"Səs" Analitik Qrupu

Regionlardakı ümumtəhsil müəssisələrində məktəbhazırlıq qruplarına sənəd qəbul olunur

Avqustun 15-dən regionlardakı ümumtəhsil müəssisələrində məktəbhazırlıq qruplarına sənəd qəbuluna başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 15-də Təhsil Nazirliyində respublika üzrə ümumtəhsil müəssisələrində məktəbhazırlıq qruplarına sənəd qəbulunun başlanması ilə əlaqədar keçirilən brifinqdə məlumat verilib.

Tədbirdə Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, onları təhsil mühitine uyğunlaşdırmaqdır. Sənədlərin qəbulu sentyabrın 15-dək davam edəcək. Məktəbhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur. Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbhazırlıq qruplarına 5 ya-



şı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bu qruplarda təhsil dövlət hesabına həyata keçirilir.

Məktəbhazırlıq qruplarında gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Məktəbhazırlıq qrupla-

rında ətraf aləmlə tanışlıq, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, musiqi və s. istiqamətlərində məşğələlər təşkil olunur. Paytaxt ümumtəhsil müəssisələrindəki məktəbhazırlıq qruplarına uşaqların qəbulu avqustun 1-dən elektron formada həyata keçirilir. Brifinqdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı 2803 qərar qəbul edilib

Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.

DMX-dən AZƏRTAC-a bildirişlər ki, bu ilin iyul ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlə-

dən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 2803 qərar qəbul edilib. Onlardan 264-ü ölkə ərazisində yaşamaqla leqallaşdırılma ilə bağlı, 1268-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 999-u ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 245-i Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 27-si müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.

Ümumiyyətlə, hesabat dövrü ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7449 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib. Hesabat dövrü ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 126217 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeyd alınıb.



Jalə Əliyeva: Azərbaycanda mədəniyyət sahəsinə dövlət qayğısı çox yüksəkdir

“Azərbaycanda mədəniyyət sahəsinə dövlət qayğısı çox yüksəkdir”. Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, Prezident İlham Əliyev hər zaman bu sahəyə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, ölkəmizdə bu sahədə infrastruktur yeniləşir, eləcə də, mədəniyyət və incəsənət xadimləri dövlət tərəfindən mütəmadi olaraq mükafatlandırılır.

“Prezident İlham Əliyevin Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət də-



təyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı isə bu sahəyə dövlətin nə qədər önəm verdiyinin göstəricisidir. Sərəncamda qeyd olunduğu kimi Azərbaycanın zəngin və tolerant tarixi irsinin,

tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir. Son 13 il ərzində bir çox mədəniyyət obyektləri tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilir. Eləcə də, tarixi-mədəni abidələrimiz dövlət tərəfindən qorunur. Cənab Prezidentin sərəncamı ilə bir sıra mədəniyyət mərkəzləri, abidələrinin tikintisinə və bərpasına vəsait ayrılıb. Bu sərəncam nəticəsində ölkəmizdəki ən müasir mədəniyyət mərkəzləri yaradılacaq. Bütün bunlar bir daha dövlətimizin mədəniyyət sahəsinə yüksək diqqətinin ifadəsidir”- deyərək, J.Əliyeva qeyd edib.

İndiyədək sahibkarlara 4 min 300-dən çox lisenziya verilib

2015-ci il noyabrın 2-dən indiyədək sahibkarlıq subyektlərinə 4 min 300-dən çox lisenziya verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, lisenziyaların 2450-dən çoxu yeni verilib, 1871-i isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır.

Bu ilin ötən dövrü ərzində isə sahibkarlara 966 lisenziya verilib. Bunun 683-ü yeni verilib, 283 lisenziya isə müddətsiz lisenziya ilə əvəz edilib. Lisenziyalar əsasən eczacılıq, özəl tibb, tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tət-



biq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya

avadanlığının, təzyiqlə işləyən qazanların, tutumların quraşdırılması və təmiri, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil və sair fəaliyyət sahələrinə verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, 2015-ci il noyabrın 2-dən etibarən lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb.

Milli Televiziya və Radio Şurası: Televiziyalardakı məişət xarakterli verilişlər dilimizə təsir edir



Azərbaycanda ədəbi dil normaları sovet dövründə ciddi şəkildə qorunurdu, amma müstəqillik əldə etdikdən sonra televiziyalarda məişət xarakterli verilişlərin meydana gəlməsi dilimizə də təsir etdi. AZƏRTAC xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Televiziya verilişlərinə yarı Azərbaycan, yarı xarici dilli iştirakçıların dəvətli olmalarını doğru hesab etməyən N.Məhərrəmli deyib: “Verilişdə iştirak edənlər Azərbaycan dilini səlis bilməlidirlər. Aparıcıların guya yenilik gətirmək xətinə xarici sözlərdən istifadə etmələri doğru deyil. Bu işdə ziyalılarımızın da laqeydliyindən narahatam. Elə ziyalılarımız var ki, fikirlərini ana dilində tam ifadə edə bilmirlər. Hesab edirəm ki, bu, cəmiyyətimizi narahat edən bir amil olmalıdır. İnsanlar televiziyada deyilənləri doğru hesab edirlər. İstər şou proqramı, istərsə də mətbəx verilişləri olsun, aparıcılar Azərbaycan dili normalarını bilməli və buna əməl etməlidirlər”.

16 avqust 2017-ci il

Rusiyanın FHN-i Serj Sarkisyanın xahişini gecikdiribmiş

Ermənilər Xosrov qoruğunda baş vermiş yanğın da siyasiləşdirdilər

Ermənistanın dağlıq ərazilərində yerləşən Xosrov qoruğunda baş qaldırmış meşə yanğınları böyük ərazini əhatə etməklə yanaşı, ölkənin fəvqəladə hallar nazirliyi təbii fəlakətin öhdəsindən gəlmək üçün yenidən Rusiyadan yardımına ehtiyac olduğunu bəyan edib. Daha dəqiq desək, son dövrlər Rusiyaya qarşı bəlli məsələlərə görə çıxış edən Ermənistan rəhbərliyi və müxalifəti yenə də bu ölkə qarşısında diz çökmək məcburiyyətində qalıb. Özü də bir yanğınsöndürən təyyarəyə - İL 76-ya görə...

"Armtimes.com" saytı bununla bağlı maraqlı materialla çıxış edib və saytın araşdırmaçı jurnalisti Anna Akopyanın yazısından da bəlli olub ki, avqustun 14-də S.Sarkisyanın reziden-siyası tərəfindən yayılan məlumatlara görə, Rusiyadan İL-76 yanğınsöndürən təyyarəsindən Xosrov qoruğunda baş verən meşə yanğınını istifadə etmək üçün ilk təşəbbüslə, məhz Serj Sarkisyan çıxış edib. Belə ki, ermənilərin fəvqəladə hallar naziri David Tonyan Sarkisyanın vəziyyət barədə məruzə edərkən, vəziyyətin kritik olduğunu və bunun aradan qaldırılması üçün Rusiyanın yardımına ehtiyac olduğunu bildirdi.

"Demək, belə hesab etmək olar ki, erməni tərəfi bir neçə gün əvvəl Rusiyadan bu xahiş edib, lakin təyyarə yalnız dünən (avqustun 14-də-red.) gəlib"-deyə yazan erməni jurnalisti əlavə edib ki, təyyarənin gec gəlməsi Ermənistanın təbii aləminə ciddi ziyan vurub. Sİ-TAT: "Əgər bu təyyarə vasitəsi ilə Xosrov qoruğunda baş qaldırmış, Ermənistanın təbii aləminə ciddi zərər vurmuş yanğın söndürülərsə, yalnız təəssüf etməyə qalır ki, Ermənistan respublikasının strateji tərəfdaşı bu ölkənin fəvqəladə hallar nazirliyinin xahişinə operativ şəkildə reaksiya verməyib və yanğın baş qaldırıqdan dərhal sonra, onu hadisə yerinə göndərməyib. Əgər hər şey vaxtında olsaydı, ziyanın əhatə dairəsi daha az olardı".

Göründüyü kimi, ermənilər, hətta təbii fəlakət nəticəsində baş qaldırmış olayı həyasızcasına siyasiləşdirməklə uzun illər onları istər siyasi, istərsə də digər baxımdan ayaqda saxlayan Rusiyaya qarşı minnət qoymağa cəhd edirlər. Çünki ortada bir sıra məsələlər də var ki, erməni siyasi dairələri onlardan maksimum yararlanmağa cəhd göstərirlər.

Ermənilər yağış proqnozunun doğrulmayacağı təqdirdə, Allahı da günahkar çıxarmağa cəhd edə bilirlər

Əlbəttə, bu məsələlərdən biri Rusiyanın Azərbaycana ən müsair texnologiyalara əsaslanan silahlar satması, eyni zamanda, enerji və nəqliyyat layihələrində Azərbaycanın mövqeyinə davamlı dəstək verməsidir. Söz yox ki, bu faktorlar Ermənistanın pəjmürdə olmasına və bu ölkənin siyasi dairələrinin qəmgin vəziyyətə düşmələrinə hələ çox səbəb olacaq. Ancaq gülcüncə və istehza doğuran məqam budur ki, "məzlum ermənilər" təbii fəlakətdən yaranan yanğın da siyasiləşdirməklə öz daxili simalarını açıb-ortaya qoymaqla məşğuldurlar. Yəqin sözügedən məqaləni hazırlayan araşdırmaçı jurnalisti A.Akopyan ona görə həmin məqaləsinin sonunda barmaq yeri qoyaraq, Rusiya FHN-ə məxsus İL-76 yanğınsöndürən təyyarəsinin Xosrov qoruğunda baş qaldırmış meşə yanğınını söndürə bilməyəcəyi ehtimalına da işarə edib.

"Əgər kömək üçün gəlmiş təyyarə alovu söndürə bilməsə, bu zaman bu günə və saba ha proqnozlaşdırılan yağışa ümid qalır"-deyə yazan erməni jurnalisti, bu da baş verməzsə, çox yəqin ki, Allahı da günahkar çıxarmağa cəhd edəcək...

Rövşən NURƏDDİNOĞLU

Çin dünyada ilk üzən günəş elektrik stansiyasını işə salıb



Çinin Anxoy vilayətinin Xuaynan şəhəri yaxınlığında dünyada ən nəhəng üzən günəş elektrik stansiyası işə salınıb. AZƏRTAC RIA Novosti xəbər agentliyinə istinadla xəbər verir ki, stansiya 1200 günəş paneli ilə təchiz olunub. Ümumilikdə isə 86 hektar su səthində yerləşib. Elektrik stansiyası 40 meqavat enerji istehsal edə bilir və bu, 15 min evin elektrik enerjisi ilə təmin olunması deməkdir.

Ermənistan Rusiyadan uzaqlaşır

Ermənistan anti-Rusiya meyilləri ən pik həddə çatıb. İşğalçı ölkənin siyasi partiyalarında İrəvanın Moskvanın təsirindən çıxması üçün geniş kampaniya başlandı. Hətta iqtidaryönlü siyasətçilər də Kremlə qarşı aparılan kampaniyaya dəstək verməkdədir. Birinci hədəf Ermənistanın Avrasiya Birliyindən çıxmasıdır. Düşmən ölkənin siyasi dairələrində Sarkisyanın hakimiyyətini saxlamaq üçün məcburi şəkildə bu quruma qoşulduğu, Avrasiya Birliyinin Ermənistan üçün yeni faciənin başlanğıcı olduğu deyilir. Hətta Azərbaycanın xarici siyasət kursunun Ermənistanla tətbiqi də gündəmə gəlib.



Vaqram Baqdasaryan bildirib ki, İrəvan Bakının siyasi xəttini örnək götürə bilər. Heç bir quruma üzv olmadan, neytral mövqe sərgiləməklə xarici siyasətini istiqamətləndirmiş olar. Görünən odur ki, Ermənistanla gedən son proseslər Sarkisyanı tamamilə dalana dirəyib. Rusiyasız özünü heç cür təsəvvür edə bilməyən rejim artan təzyiqlər qarşısında tab gətirə bilmir. Üstəlik bu dəfə Sarkisyanın gizli yox açıq seçim etməsi tələb edilir. Hərbi xuntanın rəhbərinin ikili oyun oynaması üçün də şansı qalmayıb. Müxalifət isə Avropa Birliyi ilə gizli təmaslara başladığı deyilir. Söhbət hakimiyyətin dəyişdirilməsi üçün Amerika Birləşmiş Ştatları (ABŞ), Avropa ölkələri və erməni lobbisinin dəstəyindən gedir. Digər tələb başlanğıc olaraq Ukrayna, Gürcüstan və Moldovaya Rusiyanın iqtisadi embarqolarından sığortalanmaq məqsədi ilə ayrılan 250 mln dolların Ermənistanla ayrılmasıdır. Bəs Ermənistanın Rusiyadan ayrılması İrəvan üçün nə verəcək? Düzdür Kremlə uzaqlaşmaq işğalçı ölkənin iqtisadi cəhətdən az da olsa dirçəlməsinə müəyyən imkanlar yarada bilər. Yardım məqsədi ilə bu ölkəyə ayrılacaq yardımlar olacaq. Lakin bu Ermənistanın iqtisadi cəhətdən dirçəlməsi demək deyil. Rusiya isə Ermənistanın təhlükəsizliyinin başlıca qoruyucusudur. Söhbət bu ölkənin bir dövlət kimi var olmasından gedir.

İrəvan məhz Kremlin forpostuna çevrilməklə bölgədə mövcudluğunu qorumaqla yanaşı işğalçılıq siyasəti həyata keçirib. Söz yox ki Ermənistanla baş verən Rusiyada diqqətlə izlənilir. Aдекват cavablar da keçikməməkdir. Ermənistanın Gürcüstanda NATO-təlimlərinə qatılması İrəvanı Moskvanın "qara siyahı"sına kifayət qədər yaxınlaşdırıb. Bir sözlə düşmənimizin iflasa uğrayan xarici siyasəti Azərbaycan üçün də unikal imkanlar açıq. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Bakı ilə İrəvan üz-üzə dayanıb. Daha dəqiq desək proseslərin mövcud ssenari ilə gətməsi işğal olunan ərazilərin azad olunması deməkdir.

İ.Məmmədov

"Ağ şəhər"də su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması layihəsi davam etdiriləcək



Azərbaycan Prezidenti İlham Əliyev Bakının "Ağ şəhər" adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Prezidentin 2016-cı il 27 dekabr tarixli Fərmanında nəzərdə tutulmuş vəsaitdən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.

Sərəncamda deyilir ki, son illər ölkədə tikinti-quruculuq işləri geniş vüsət alıb. İqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif sahəvi dövlət proqramları çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Bakı şəhərində də irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcmünün və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaradıb. Bakı ərazisində reallaşdırılan ən böyük tikinti layihələrindən olan "Bakı Ağ şəhər" layihəsi çərçivəsində paytaxtda geniş abadlıq və yaşıllaşdırma işləri aparılmaqda, yol və kommunikasiya infrastrukturunu inşa olunmaqdadır. Bununla əlaqədar olaraq, "Ağ şəhər"də su təchizatı, kanalizasiya və yağış suları sistemləri layihələrinin davam etdirilməsi zərurəti yaranıb.

Syerra Leonədə təbii fəlakət nəticəsində 600 nəfər itkin düşüb

Syerra Leone Respublikasında torpaq sürüşməsi və daşqınlar nəticəsində 600 nəfər itkin düşüb. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, avqustun 14-də başlayan daşqınlar və torpaq sürüşməsi nəticəsində 350 nəfərdən çox insan həlak olub, onlardan 100-ü uşaqdır. Minlərlə insan evlərində qapalı vəziyyətdə qalıb.



Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 110 nəfəri keçib

Nepalda baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 110 nəfəri keçib, 35 nəfər isə hələ də itkin hesab edilir. AZƏRTAC xəbər verir ki, ölkənin cənubunun 80 faizi su altında qalıb, minlərlə ev dağılıb. Xatırladaq ki, avqustun 11-dən başlayan güclü leysan yağışları təkçə Nepalda deyil, Hindistanda və Banqladeşdə də dəhşətli nəticələrə gətirib çıxarıb. Belə ki, daşqınlar Hindistanda 100-dən çox, Banqladeşdə isə 30-a yaxın insanın həyatına son qoyub.

Cəmil Həsənlinin məqaləsi plagiat çıxdı

Siyasət meydanında "biz də varıq" demək müəyyən qədər asandır, amma siyasətdə uğur qazanmaq, ictimai dəstəyə malik olmaq çox çətinidir. Çünki ictimai rəğbətə nail olmaq üçün ciddi və əsaslı siyasət aparmaq, dövlət və milli maraqlara uyğun fəaliyyət göstərmək lazımdır. Sübuta yetirilən fakt isə ondan ibarətdir ki, bugünkü dağıdıcı ünsürlərin əsas aparıcı simalarından olan İsa Qəmbər, Arif Hacı, Cəmil Həsəni, Əli Kərimli və digərləri siyasətdə qəbul olunan prinsiplərə əməl etmirlər.

Onlar üçün başlıca amil, fəaliyyət istiqaməti maliyyə yardımı əldə etmək üçün xarici maraqlı qüvvələrlə işbirliyinə getməkdir. Bəzən sual yaranır ki, heç bir sosial bazası olmayan müxalifət yetkililərinə niyə xarici fondlar və təşkilatlar pul ayırırlar? Başqa sual ola bilər ki, onları hansı maraqlar birləşdirir? Birincisi, xarici fondlar və təşkilatlar üçün ümumi qrupların mövqeyi əsas deyil. Digər tərəfdən, fondlar heç də qruplarla deyil, daha çox fərdlərlə işləməyə üstünlük verirlər. Məsələn kimi hər kəsə məlum olan fakt budur ki, "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun Azərbaycan cəmiyyətində heç bir sosial dayaqları yoxdur. Loru dildə desək, onların adları heç "it" dəftərində də yoxdur. Ancaq xarici maraqlı dairələr Leyla və Arif Yunuslarla geniş əməkdaşlıq edir, onlara milyonlarla dollar maliyyə yardımları göstərilir. Bu baxımdan, yuxarıda qeyd olunan suala cavab olaraq, demək olar ki, xarici maraqlı təşkilatlar və fondlar dağıdıcı müxalifətə pul ayırarkən, onların sosial dayaqlarının olub-olmaması önəm daşımayıb. Əsas odur ki, İ.Qəmbər, Ə.Kərimli, A.Hacı, C.Həsəni xor dərnəyinin cükküldəyən



üzləri kimi xaricdən verilən istənilən tapşırığı canları və başları hesabına olsa belə, yerinə yetirməyə çalışırlar. Bu yolda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməməsi də xarici maraqlı dairələr üçün prinsiplə əhəmiyyət daşıyır. Nəticə ürəkəçən olmasa da, layihənin icrasına cəhdlər göstərilir.

Cəmi Həsənlinin ABŞ sərgüzəştlərinin rüsvayçı detalları üzə çıxıb

Xarici qüvvələrin, layihələrin icrasından sonra maliyyə hesabatını sadələşdirilmiş formada tələb etməsi, söz yox ki, müxalifət partiya sədrini də qane edir. Bu baxımdan, onlar yeni himayədarlar və bunun əsasında növbəti maliyyə qaynaqları əldə etmək üçün müxtəlif layihələrinə xarici fondlara və təşkilatlara göndərilir. Görünən odur ki, xarici qüvvələrlə bazarlıqda daha çox fəal simalar "Milli Şura"nın sədri Cəmil Həsəni və Müsavat başkanı Arif Hacıdır. Demək olar ki, hər iki-üç aydan bir sözügedən işbazlar Avropaya səfərlər edirlər. Hazırda Almaniyada gəzintidə olan A.Hacı orada müxtəlif separatçı qüvvələrlə, xüsusilə də erməni lobbisinin ideoloqları ilə görüşlər və danışıqlar aparır. Bir növ A.Hacının bazarının gəl-həgel dövrüdür. Azərbaycanın milli və dövlətçilik maraqlarını satmaq üçün A.Hacı ən yaramaz vasitə və üsullardan istifadə etməkdən

çekinmir. C.Həsəni də öz iş fəaliyyətini daha çox ABŞ-la qurur. Dünən sevincək bir paylaşım ilə diqqəti cəlb etməyə çalışan C.Həsəni iddia edib ki, ABŞ-da onun növbəti məqaləsi çap olunub. Söz yox ki, məqalə, həqiqətən də, çap olunub. Təbii ki, ingilis dilində. İnternetin dilmanç proqramı imkanlarından istifadə etməklə, məqalənin nədən yazıldığını öyrənməyə çalışdım. İnanın, müəyyən hissəsi söz yığınağından ibarət olan məqalənin məzini yalan və uyğurma fikirlər təşkil edir. Diqqətçəkən məqam ondan ibarətdir ki, məqalənin böyük hissəsi professor Fikrət Əlizadənin yazdığı kitabdan istifadə etməklə yazılıb. Bunu həm də plagiat adlandırmaq olar.

Araşdırmalar nəticəsində bəlli olur ki, C.Həsənlinin məqaləsinin işıq üzü görməsi heç də onun elm aləmində tanınması ilə bağlı deyil. "Milli Şura"nın maddi və mənəvi dəstəkçisi olan erməni lobbisinin fəal üzvü Con Makkeyn məqalənin dərc edilməsinə yardımçı olub. Bu barədə razılışma Cəmil Həsəni hələ bir qədər əvvəl Vaşinqtonda səfərdə olarkən əldə olunub. O zaman həm də Tbilisidə Qafqaz ölkələrinin siyasi partiyalarının iştirakı ilə "Demokratiya və insan hüquqları" mövzusunda tədbirin keçirilməsi barədə də razılışma əldə olunmuşdur. Bütün bunlardan sonra C.Həsənlinin tanınmış elm adamı olması səbəbindən, məqaləsinin çap olunduğunu iddia etməsi gülcünc görünür. Çünki fakt budur ki, C.Həsəni, siyasətdə olduğu kimi, elm sahəsində də uğurdan uzaq olan bir kəsdir. Elmi dərəcələrini necə və hansı yolla aldığı hər kəsə bəllidir. Sadəcə, məlum olan faktları açıqlamaqla təkrarçılığa yol vermək istəməzdik. Sadəcə, onu demək lazımdır ki, C.Həsəni olsa-olsa səmimiyyət qayıqın kapitanı ola bilər, bunu da əgər bacara bilsə.

İ.ƏLİYEV

İlin əvvəlindən Avropaya 120 minə yaxın miqrant gedib

İlin əvvəlindən bu günə qədər Avropaya gedən miqrant və qaçqınların sayı 118 min 227 nəfər təşkil edir. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Coel Millman açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu keçən il nisbətən iki dəfə azdır. Belə ki, keçən il bu rəqəm 265 min 640 olub. İlin əvvəlindən avqustun 13-nə olan məlumata görə isə Aralıq dənizində Avropa getməyə cəhd göstərərək ölənlərin sayı 2 min 408 təşkil edir. O bildirib ki, İtaliyaya 97 min 293, Yunanıstana 12 min 191, İspaniyaya 8 min 385, Kipr adalarına 358 miqrant üz tutub.



Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, xidmətin Baş idarəsinin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Seyid-Hüseyn Mirməhdi oğlu Ağamiyə oğlu Şirvan şəhər sakini Mirmövsum Seyid-Hüseyn oğlu Ağami tərəfindən gətirilmiş sovqata və əşyalara bəxış keçirilən zaman plastik qabda olan dovğanın içərisində gizlədilmiş 4 ədəd sellofan büküldən ümumi çəkisi 1.663 qram olan kokain aşkar edilərək götürülüb. Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

Hollivud ulduzu "Çətin tapşırıq-6"nı yerinə yetirərkən xəsarət alıb

Hollivud ulduzu Tom Kruzun "Çətin tapşırıq-6" filmində çəkilişləri zamanı başına iş gətirib. AZƏRTAC "RİA Novosti"yə istinadla xəbər verir ki, 55 yaşlı aktyor filmin epizodlarının birində hündürlükdən binanın damına tullanmaq istəyərkən divara çırpılıb. Aktyor dizindən xəsarət aldığı üçün çəkilişlərə fasilə verilib. Həmin filmin 2018-ci ilin iyulunda nümayiş olunaçağı gözlənilir.



va əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabil güclənəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 31-36° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabil yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərqi küləyi əsəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 31-34° isti, dağlarda gecə 15-19°, gündüz 22-27° isti olacağı gözlənilir.

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək

Ölkə ərazisində avqustun 16-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabil tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadaının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.



zi yerlərdə şimşək çaxacağı, arabil yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, şimşək çaxanda arabil güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 33-38° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabil yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabil güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabil güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabil yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabil güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında ha-

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24°, gündüz 30-34° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pırşağı, Nardaran, Bilgəhdə 24-25°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvələnda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabil yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabil güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında səhər və gündüz bə-

16 avqust 2017-ci il

SİYASİ RAKURS

Arif Hacılı "siyasi ümidlərini" niyə Almaniyada axtarır?

Bu, Müsavatın özünü Azərbaycandan və xalqdan təcrid etməsi anlamını daşıyır

Bir neçə gündür ki, Müsavat partiyasının başqanı Arif Hacılı Almaniyada səfərdədir və orada AKM (Avropa Koordinasiya Mərkəzi) təşkilatının üzvləri ilə yanaşı, qondarma "siyasi mühacirlər"lə görüşlər keçirir.

Məsələ ondadır ki, siyasi arenada olduqları vaxtlardan hazırkı dövrə qədər "demokratiya" pərdə altında, bir dəfə də olsa, xalqa arxalanmayan, siyasi mənəfətlərini xarici dairələrdə güdən bu kimi fərdlərin hazırkı dövrə qədər dəyişilməmələri təəccüb doğuran bir hal sayıla bilər. Çünki bənzər siyasi təşkilat rəhbərləri hakimiyyətə yiyələnmək uğrunda, hətta şeytanla olsa belə, əməkdaşlığa gedəcəklərini dəfələrlə bəyan ediblər. Məhz bu səbəbdən, A.Hacılı "siyasi ümidlərini" Almaniyada axtarması amili də eyni xüsusdədir. Maraqlısı da budur ki, A.Hacılı həm erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən anti-Azərbaycan xarakterli təşkilatlar, həm də "siyasi mühacirlər" qarşısında guya Azərbaycan demokratiyasına verə biləcəkləri hansısa "töhfələrdən" dem vurub. Əslində, həmin "töhfələrin" nədən ibarət olduğunu bəri başdan demək mümkündür: xaos, anarxiya və vətəndaş qarşıdurması...



Belələrinin pula görə hər şeyə gedə biləcəklərini əminliklə söyləmək olar

Yeri gəlmişkən, sözügedən səfərin və görüşün sırf maliyyə faktoru üzərində qurulması da artıq sübuta yetirilib. Belə ki, A.Hacılı sosial şəbəkədəki səhifəsində yazıb ki, Köln şəhərində keçirdiyi görüşə uzaq məsafələrdən insanlar gəlib və s. Əlbəttə, belə görüşlərin arxasında maddiyyət marağı olmasaydı, kimse həmin görüşə qatılmıyacaqdı. Əgər nəzərə alsaq ki, "siyasi mühacirlər" Almaniyada yaşamaq hüquqlarını əldə etməkdən ötrü çoxsaylı saxtakarlıqlara yol veriblər, Vətən kimi müqəddəs amildən imtina ediblər, eyni zamanda, bu amil üzərində Azərbaycan dövlətinə qarşı şər-böhtan atıblar, onda belələrinin pula görə hər şeyə gedə biləcəklərini əminliklə söyləmək olar. O da, əbəs yerə deyil ki, A.Hacılı

"özünəgüvən" şəklində bir sıra fikirlər səsləndirib. Təbii ki, həmin fikirlərin də səsləndirilməsi sıradan bir hal deyil. Burada Azərbaycanda 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində çirkin məqsədlə ermənipərəst dairələrin maraqları var.

Arif Hacılının təmsalında hər bir dağıdıcı müxalifət "lideri" bu və ya digər şəkildə hakimiyyətlə vəhdət təşkil edən Azərbaycan xalqı tərəfindən rədd edilə bilər

A.Hacılı isə bu maraqlara canla-başla xidmət etdiyini Almaniyada səfəri vasitəsilə sübuta yetirib. Ancaq unudub ki, onun rəhbərlik etdiyi Müsavat partiyası da daxil olmaqla, ümumilikdə dağıdıcı təkəkkürə malik olan müxalifət partiyaları hər zaman xalqdan təcrid etmə siyasəti yürütməklə, özlərini nimsə, naftalın iyi verən fərdlərə çeviriblər. Daha dəqiq desək, A.Hacılının təmsalında hər bir dağıdıcı müxalifət "lideri" bu və ya digər şəkildə hakimiyyətlə vəhdət təşkil edən Azərbaycan xalqı tərəfindən rədd edilə bilər. Ona görə də, ümidlərini ermənipərəst xarici təşkilatlara dikiblər. Ancaq bu dəfə də onların ümidlərinin puç olacağı bəri başdan proqnozlaşdırmaq mümkündür. Nəce ki, illər öncə Müsavatın sabiq başqanı İsa Qəmbər yenə də Almaniyada və Münxen şəhərində erməni əşnalrı ilə saziş imzalamışdı...

Rövşən NURƏDDİNOĞLU

Müsavatda yel əsib, qoz tökülür

Mais Səfərli: "Əli Kərimlinin öz namizədliyini irəli sürməməsi daxili qorxaqlığından irəli gəlir"

Cayı keçməmiş "hop" deyən dağıdıcı müxalif ünsürləri 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə hazırlıq işlərindən danışır, hərdən də "vahid namizəd" məsələsindən xəyali fikirlər və iddialar irəli sürürlər. Ancaq məsələ burasındadır ki, iddiaların sayı kifayət qədər çox olduğundan, ciddi qarşıdurmalar və çəkişmələr yaranır.

Ümumi birlik əsasında seçkiyə gedə bilməyəcəyini anlayaraq partiya sədrilərindən təkbaşına seçkiyə namizəd olaraq qatılmağa qərar verənlər var. Onlardan biri də Müsavatın keçmiş başqanı İsa Qəmbərdir. Partiya funksionerlərinin açıqlamalarına görə, 2018-ci ildə keçiriləcək prezident seçkilərində Müsavatdan İ.Qəmbərin namizədliyini irəli sürülməsi planlaşdırılır. Bu, o deməkdir ki, İ.Qəmbərlə A.Hacılı bu bərədə hələ Müsavatın qurultayını keçirilməmişdən əvvəl razılığa gəliblər. Yeni biri başqan, digəri isə prezidentliyə namizəd olsun. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, əslində, İ.Qəmbər hələ Müsavatın başqanlığı postunu tərk etməmişdən əvvəl müxtəlif məsələlərlə bağlı A.Hacılı ilə razılıq əldə edib: "Əks təqdirdə İ.Qəmbər o postu A.Hacılıya verməzdi. Demək olar ki, bu, əvvəlcədən düşünülmüş bir məsələdir. Amma bu gün kimin Müsavatdan namizəd olmağından asılı olmayaraq,



raq, Müsavat partiyası da digər radikal müxalifət partiyaları kimi, cəmiyyətin dəstəyindən məhrum olub. Artıq uzun illərdir ki, onlar ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlirlər. Bu baxımdan, da, kimin namizəd olmasından asılı olmayaraq, Müsavat qarşıdan gələn seçkilərdə uduzacaqdır. Digər müxalifət partiyaları da bu seçkilərdə uğursuzluğa düşərək uduzacaqdır. Çünki artıq onlar cəmiyyətdə öz nüfuzlarını tamamilə itiriblər. Belə olan halda, müxalifətdə hansısa irəliləyişdən söhbət gedə bilməz".

"Nəce düşünürsünüz, Əli Kərimli bu dəfə də prezidentliyə namizədlik məsələsində İsa Qəmbərə güzəştə gedə biləcəkmə" sualına cavab olaraq, partiya sədri bildirdi ki, indiyə qədər Ə. Kərimli öz namizədliyini irəli sürməyib: "Bu günə qədər keçirilən bütün seçkilərdə Ə.Kərimli Cəmil Həsənlinin və Etibar Məmmədovun namizədliyini dəstəkləyib. Ə.Kərimlinin öz namizədliyini irəli sürməməsi daxili qorxaqlığından irəli gəlir. Ümumiyyətlə, müxalifətdə olan

hər bir partiya sədri, o cümlədən, Ə.Kərimli də çox gözəl başa düşür ki, onların 2018-ci ildə keçiriləcək prezident seçkilərində nə isə bir uğur qazanmaq şansları sıfıra bərabərdir".

"Faktdır ki, müxalifətin sıraları tamamilə seyrəlib. Yeni sosial bazası mövcud deyil. Bu halda, onlar hansı ümidlə seçkiyə gedirlər" sualına cavab olaraq, M.Səfərli bildirdi ki, müxalifət təmsilçilərinin heç birinin güclər olmadığı təqdirdə, bu seçkilərə getmələri, özlərini gündəmdə saxlayaraq reklam etmək məqsədi güdür: "Eyni zamanda, xaricdə olan havadarlarına da "biz də varıq" demək üçün onlar bu cür addım atırlar. Axi radikal müxalifət düşərgəsini təmsil edən şəxslər vaxtaşırı xaricə səfər edir və orda olan havadarları ilə görüşürlər. Bütün bunların başında dağıdıcı müxalifətin xaricdən maliyyə yardımları qopartmaları durur".

M.Səfəri onu da əlavə etdi ki, dağıdıcı müxalifət partiyalarının inkişafdan qalması, cəmiyyətdəki ictimai-siyasi proseslərə təsir edə bilməmələrinin səbəbi, məhz həmin liderlərin yarıtmaz siyasət aparmaları ilə əlaqədardır: "Düşünürəm ki, bu partiyalar da həmin liderlərin şəxsi maraqları üzərində qurulub. Demək olar ki, adıçəkilen partiyalar ancaq bir şəxsin iradəsindən asılıdır. Ona görə də, bu kimi partiyalar normal bir partiya çevrilərək, fəaliyyət göstərə bilmirlər".

GÜLYANƏ

Leyla Yunus Taleh Bağırzadəyə arxa çıxdı

Hər zaman mənə bir sual düşündürüb ki, özlərini ictimai rəyə müxalifət "dədəsi", "babası", "anası" kimi təqdim edənlər vicdandan, insani dəyərdən, daha nə bilim nədən danışmaqla, elə zənn edirlər ki, ictimai rəy bunları həqiqətən də, müxalifət "dədəsi", "babası" və "anası" kimi görür? Seçki-ərəfəsi Ə.Kərimli, İ.Qəmbər, L.Yunus, X.İsmayıl... daha nə bilim, nə qədər satqınlar və xəyanətkarlar sürüsü bu gün etdiyi cinayətlərə görə həbsdə olanlara arxa çıxmaları da heç də təəccüb doğurmur. Elə bu günlərdə "hüquq müdafiəçisi" L.Yunusun müxalif saytlarından birində din pərdəsi altında terrorçu "Müsləman Hərəkatı Birliyi" təşkilatının sədri Taleh Bağırzadəyə həbsdə olduğu zaman əziyyətlər verildiyi ilə bağlı mətbuatda çıxış etməsinə hiddətlənə bilmirsən.



Görünür, Azərbaycanlı tərkdən sonra uzun müddət susqun qalan Leyla Yunus yenidən səsinin gəlməsi də təəccüb doğurmur. Belə ki, Azərbaycanda məlum xəyanətlərinin hesabını tam şəkildə ödəməmiş, məhz ölkə rəhbərliyinin humanistliyi sayəsində azadlığa çıxan və Bakı Apellyasiya Məhkəməsinə L.Yunus və həyat yoldaşı A.Yunusun barəsində çıxarılmış hökmədən verilmiş şikayət üzrə, məhkəmə prosesində iştirak etmədiyi halda, bir də pozucu əməllərini sifarişlə həyata keçirən şeytan cildində olan T.Bağırzadənin müdafiəsinə qalxması heç də təəccüb doğurmur. Çünki hər iki şeytanla belə iş birliyi quranlardır. Ancaq T.Bağırzadə kimi din dəllallarını müdafiə edən L.Yunus kimilər bilməlidir ki, cinayətkar törətdiyi cinayət əməllərinə görə cəzasını çəkməlidir.

Araz Əlizadə: "Leyla Yunus "Vətən" və "namus" anlayışı olmayan tamahkar və eqoist qrantyeyəndir"

Sözügedən məsələ ilə bağlı ASDP-nin sədri Araz Əlizadə bildirib ki, Vətən və "namus" anlayışı olmayan L.Yunus kimilər tamahkar və eqoist qrantyeyəndir. "O elə əvvəldən ölkəmizə qarşı işləyən böyük ambisiyalı tamahkar və eqoist qadıdır. "Vətən" və "namus" anlayışı bu qadın üçün heç bir əhəmiyyət kəsb etmir. Bir də eyni xislətlilərin bir araya gəlməsi təbii bir şeydir".

A.Əlizadənin sözlərinə görə, bəzi ölkələrdə Azərbaycanın nailiyyətlərinə qısqançılıqla yanaşan və insan adlandırmaqda çətinlik çəkdiyim qrantyeyənləri maliyyələşdirməyə daim hazır olan qüvvələr çoxdur: "Bu gün L.Yunus yenidən "siyasi mübarizəyə" geri döndüyünü bəyan edərək, "Müsləman Birliyi" Hərəkatının lideri, terrorçuluqda ittiham olunan T.Bağırzadəyə "şanlı" məktub yollayaraq, ona qahmar çıxır. Görürsünüz, məhz ölkə rəhbərliyinin bariz humanizm aktından yararlanaraq, azadlığa buraxılan zaman L.Yunus bu işdə xidməti olan tərəflərə ömrünün sonuna qədər minnətdar olduğu halda, yenə də hansı xislətdə olduğunu nümayiş etdirir. O, unudub ki, pisler o və T.Bağırzadə, eləcə də, onları dəstəkləyənlər, yaxşılar isə, məhz humanistlik nümayiş etdirib, onu azadlığa buraxanlardır! Bir də, qozbeli ancaq qəbir düzəldər. Bu gün yenidən terrorçu T.Bağırzadəni müdafiə edən L.Yunusu maraqlandıran və narahat edən, bu ərəfədə gecələr yatmağa qoymayan məsələ nədir? Guya T.Bağırzadənin həbsdəki problemləri L.Yunusu narahat edir? Bu keçməz, L.Yunus. Qanunlarımızda "səhv" axtarmaqdansa, get özünün sersəm-sersəm düşüncələrini araşdır və bu günə qədər mənasız həyatındakı səhvlərini etiraf et. Əlbəttə ki, əgər buna cürətin çatarsa".

Göründüyü kimi, L.Yunus kimilərin T.Bağırzadə kimi xarici kəşfiyyət nöqərinə bu cür qiymətləndirməsi "yekə" erməniyə məxsus dünyagörüşüdür.

Rəfiqə HÜSEYNOVA

Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun və sovet Azərbaycanının yaradılmasının acı nəticələri

Sovet Rusiyası ilə daşnak Ermənistanın gizli planı əsasında süqut edən Azərbaycan Xalq Cümhuriyyəti tarixdən silinmişdi. Bundan sonra Sovet Rusiyasının əlaltısı olan formal, müstəqil Sovet Rusiyasının əlaltısı olan formal və müstəqil Sovet Azərbaycanı yarandı.

Moskva Ermənistanı Naxçıvan, Zəngəzur, Qarabağ və Gəncə kimi Azərbaycanın mühüm bölgələrini verməyə söz vermişdi. 1920-ci ildə isə Sovet Azərbaycanını məcbur etdilər ki, Qarabağ, Zəngəzur və Naxçıvanı Ermənistanı versin. Zəngəzuru Azərbaycandan qopara bildilər, lakin Türkiyənin diplomatik müdaxiləsi nəticəsində Naxçıvan və Qarabağ Azərbaycana qaldı. Zəngəzur, Gəncə və Qazağın dağlıq hissələr Ermənistanı verildi. Azərbaycanda ermənilər üçün "Dağlıq Qarabağ Muxtar Vilayəti" yaradıldı.

Moskva yalnız Azərbaycanı parçalamaqla kifayətlənmirdi. Lenin və Stalin 1917-ci il dekabrın 30-da "imzaladıqları" "13 nömrəli dekreti" tətbiq etmək üzrə Türkiyənin şərq vilayətlərini Ermənistanı və etmişdilər.

Türkiyənin o vaxtkı marif naziri Yusif Hikmət özünün "Yeni Türkiyə dövlətinin xarici siyasəti" əsərində göstərir ki,

Rusiya 1920-ci ilin yayında Moskvada olan "Türk müvəkkilərinin heyətinin rəisi və xarici işlər naziri Bəkir Sami bəydən, Sovetlər kimi, Türkiyənin də ermənilərin lehində ərazi sarıdan bəzi icazələrdə bulunmasını istəmişdir".

1920-ci ildə Rusiyanın bir daha rəsmən təkrar etdiyi və Türkiyə ilə Rusiyanın diplomatik münasibətlərində uzun mübahisələrə səbəb olan bu tələb ən axırda Türkiyəni federasiya şəklində qurmaq istəyirdi və bu federasiya "Ermənistan, Kürdüstan, Lazistan Şərqi Trakiyadan" ibarət olmalı idi.

Hikmət bəy İstanbul Universiteti nəzdindəki Türkiyə İnkılab Tarixi İnstitutunda oxuduğu müəhazirələrdə bu barədə demişdi: "Müvəkkillər heyətimiz Ankaraya qayıtmazdan bir gecə əvvəl Çiçerinlə Bəkir Sami bəy arasında bir söhbət oldu. Çiçerin dedi ki, biz ermənilərə ərazi verdik, sizin də verməyiniz lazımdır. Bu, mənfəətlərimizin xeyrinədir. Yusif Kamal bəy bu təkliflə Ankaraya qayıtmışdır. Böyük Millət Məclisi hökuməti çox ağır bir vəziyyətdə idi. Dünya müharibəsinin qalibləri ilə yenidən müharibəyə başlamışdı: ingilislərlə, fransızlarla, yunanlarla və i.a. İran o zaman ingilis himayəsinə girmişdi. Buna görə də, bütün ətərafımızda bir düşmən çəmbəri vardı. Belə olduğu təqdirdə, eyni düşmənlərlə çarpışmaqda olan Sovet Rusiyası birinci müttəfiq

kimi ağıla gəlirdi. Ankarada bir çox müzakirələr oldu. Bütün dünyaya ilə yenidən hər bə girməyi gözü almışdıq. Xaricdən bir müttəfiq lazım idi. Di gəl ki, ruslar ermənilər üçün torpaq istəyirdilər. Məclis bir qarış torpaq belə verməyəcəyini qətiyyətlə bildirdi".

Ancaq Türkiyə Böyük Millət Məclisinin qəti qərarı Sovet Rusiyasını fikrindən vaz keçirməmişdi. Sovet Rusiyasının xarici işlər komissarı Çiçerin 1920-ci il iyunun 2-də Böyük Millət Məclisi rəisinə göndərdiyi bir notada yazırdı:

"Türkiyə Ermənistanı, Kürdüstan, Lazistan və Şərqi Trakiya əhalisi arasında vaxtilə bu yerlərdən qaçmış mühacir elementlərin iştirakı şərtlə sərbəst ümumi seçki zərurətindən" bəhs edirdi.

Bütün bu sənədlər bolşevik inqilabının lap ilk günlərində Leninlə Stalin tərəfindən imzalanmış 13 nömrəli dekretin tətbiq olduğunu isbat edir. Məlum olduğu kimi, bu dekretin elanından on ay sonra Osmanlı İmperatorluğu ilə qalib dövlətlər arasında imzalanan Mondros Müqaviləsinin 20-ci maddəsi də Türkiyənin 6 şərq vilayətindən ibarət bir Ermənistanı söhbət gətirdi. Əsasları 1920-ci ilin aprelində San-Remoda təsbit edilmiş Sevr Müahidəsi isə Türkiyə torpaqları üzərində bir Ermənistan təsəvvür edirdi. Bu Ermənistan Amerikanın himayəsi altında bulunacaqdı. Lakin Amerika prezidenti Vilsonun bu barədə təklifini 1920-ci il iyunun 1-də ABŞ Senatı rədd etmişdi. Ondən daha əvvəl lord Kerzon 1920-ci il martın 12-də Millətlər Cəmiyyətinə Ermənistan üzərində mandat qəbul etməyi təklif etsə də, Millətlər Cəmiyyəti 1920-ci il aprel 11-də bu himayədən imtina etmişdi.

Çiçerin "Ermənistan, Kürdüstan, Lazistan və Şərqi Trakiya"dan bəhs edən notası elə həmin günlərdə, Amerika Senatının rəddindən bir gün sonra verilməmişdi. Moskva bununla zahirən "kapitalist dövlətlərin" edə bilmədiyini etmək istəmiş və "məhkum millətlərin hamısı" olduğunu nümayiş-etdirməyə fərsət tapmışdı. Halbuki onun arxasında əski rus imperalizmi gizlənməmişdi. Millətlərin haqqını himayə siyasəti tam əksini göstərirdi. Çünki xəyal "Böyük Ermənistan"ın uzandığı sahədə ermənilərdən qat-qat çox, on milyonlarla türk və müsəlman xalqı yaşayırdı. Moskva Ermənistan,

Kurdistan, Lazistan-Şərqi Trakiya siyasətilə Böyük Pyotrun isti dənizlərə çıxmaq siyasətini gerçəkləşdirmək istəyirdi. Buna görə də, bir dəfə çıxarıldığı Qafqazda nəyin bahasına olursa-olsun yerləşmək, buranı hərəkət bazası halına salmaq lazım idi. Halbuki Qafqaz millətlərindən heç biri bu barədə ona tərəfdar deyildi. Yalnız ermənilərdən istifadə etmək mümkündürdü. Moskva, 1918-ci ildə olduğu kimi, 1920-ci ildə də ermənilərin xəstə tələbi - əhval-ruhiyyələrindən istifadəyə qalxdı və buna müvəffəq oldu.

Ümumi hərbdə çar ordusunun əlaltısı ermənilər bu dəfə də qızıl Rusiyanın bayrağına sığınmışdılar. Ancaq ortada Denikin Rusiyasının da bir hissəsi olmuşdular. Ona görə də, 1919-cu ilin iyununda Azərbaycanla Gürcüstanın Denikinə qarşı müdafiə ittifaqı ilə nəticələnən Tiflis konfransında bu ittifaq əleyhinə çıxmış, hətta bu ittifaqın lüzumsuzluğunu isbat qalmışdılar. Halbuki Denikin Qafqaz respublikalarına münasibəti məlum idi. O özünü Tiflisdə rəsmən təmsil edən general Baratova 2.VII.1919-cu il tarixli gizli təlimatnaməsində deyirdi: "Bütün Zaqafqaziyanın 1914-cü il sərhədləri daxilində Rusiya dövlətinin ayrılmaz bir parçası olduğunu nəzərə almaq lazım gəlirdiyindən, bu yerlərin vahid Rusiya hakimiyyəti altında olacağına əmin olmaq və təminatını təmin etmək vəzifəsi sizin üzərinizə düşür".

Denikin Şimali Qafqaz Respublikasını qanına qəltan etdikdən sonra, Qara dəniz sahillərində Gürcüstanı, Xəzər sahillərində Azərbaycana yürüş etdiyi, Xəzər dənizində Azərbaycan bayrağı altında gəmilərin üzməsinə icazə verməyəcəyini bildirdiyi bir zamanda Ermənistan ordusu özünü Denikin ordusunun tərkib hissəsi elan edirdi. Qara imperialist Denikin ortadan qalxınca, Ermənistan qızıl imperialistlərlə anlaşırdı və bu imperialist qüvvələrə arxalanaraq, öz tarixi qonşularının əsarəti bahasına özünə səadət qurmaq kimi xəm xəyala qapılırdı. Azərbaycana qarşı tərtib edilən bu sui-qəsd belə qızıl Rusiya çarlığının şeytan əməllərini gerçəkləşdirməyə yetmirdi. Erməni ordularının məğlubiyyəti və Bakıda inqilab təşəbbüslərinin baş tutmaması, onu ermənilərdən istifadə etməklə yanaşı, türk nüfuzundan da istifadəyə sövq etdi. Moskva Azərbaycandakı türkiyəli zabıtlar vasitəsilə Ermənistanla hərblə məşğul olan milli hökuməti yıxaq, istədiyi hökuməti quracaq və bu hökumətin devətilə gəlib Azərbaycana yerləşəcəkdə. Bu-

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti çərçivəsində hazırlanıb

nun üçün əfkarı-ümumiyyəni aldadacaq şüarlar da hazır idi: "Türkiyə ölüm-dirim mübarizəsindədir, qızıl ordu Türkiyənin köməyinə qoşmaq istəyir, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti isə buraxmır". İnkılabçı Türkiyənin Qərb imperialistləri ilə savaşında bolşeviklərlə anlaşmış olmasın Moskvanın aldatma siyasətinin tətbiqinə böyük imkan verirdi. Sovet Rusiyası hələ Bakını işğal etməzdən 10 gün əvvəl Bakı neftini Rusiyaya daşımaq üçün məmur təyin etmişdir.

Serebrovski o dövrdə yazdığı bir yazısında qürurla qeyd edir: "Çox keçmədən faydalı qazıntıların ən qiymətli olan neft sovet hökumətinin əlində qüvvətli bir silah oldu".

M.B.Məmmədov AXC parlamentini təmsil edən iştihadçılar, marksistləri, liberal milliyətçiləri "hümmət"çiləri səciyyələndirir. AXC milliyəti türkçülük, demokratiya və azərbaycançılıq, cümhuriyyətçilik prinsiplərini müdafiə edirdi. "Heç bir zaman azərbaycançı, milliyətçi olmamış, türkçülüğün müdhiş düşməni olan firqələr (ittihadçılar və marksistlər) parlamentin bolşevik ultimatumunun qəbul edilməsinə təhrik etdilər".

M.B.Məmmədov zəif, cəsərsiz yerli müsəlman bolşeviklərin kütlə arxasında heç bir nüfuzu olmadığını, erməni və rus "bolşevikləri ilə əlbir öz vətənlərinə xəyanət etdiklərini göstərir".

Kommunist partiyası, hökuməti əlinə alar-almaz, vətəni ta-

mamilə ruslara tərk və təslim etmiş, məmləkəti qılıncdan və atəşdən keçirməyə başlamışdı.

İstila hökuməti, eyni zamanda, siyasi firqələrin parlaman xaricindəki təşkilatlarının da razılığını almağa, onları rəsmi bəyannamə nəşr etməklə istila hökumətini tanıdıqlarını bildirməyə məcbur etmək istəmişdi. Bu məcburiyyət qarşısında firqələrin mövqeləri çox mühümdür.

"İttihad" firqəsi rəsmi bir bəyannamə ilə "məqsədinin artıq hüsulə gəldiyini" bildirir və bütün üzvlərinə kommunist partiyasına daxil olmağı tövsiyə edirdi.

Sosial-demokrat menşevik "Hümmət" firqəsi ümumi heyətilə özünü bolşevik elan edir, onun liderləri məsul vəzifələrə təyin olunurdu.

Bu firqənin liderlərindən Səmədağa Ağamalıoğlu əvvəlcə zi-rəət (kənd təsərrüfatı) komissarı, sonralar Mərkəzi İcraiyyə Komitəsinin sədri olur, digər lider İbrahim Əbilov Sovet Azərbaycanının Ankara səfirliyinə təyin edilir, Qasım Camalbəyov və Hacı Kərim Saniyevə çekada vəzifələr verilmirdi.

Sosialist fraksiyasına daxil "xalqçı sosialist firqəsi" də bolşevik platformasını qəbul etdi, üzvləri məsul vəzifələrə girdilər. Səfikürdski Aslan bəy Ədliyyə Komissarlığında, Qaraşarlı Rza Respublika Baş Milis İdarəsində işlədilər".

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Qədim bitkinin ilk geyimi əvəz edən yarpaqları və faydalı meyvəsi

Əncir ən qədim mədəni bitki hesab edilir. Onu əvvəlcə Ərəbistanda, sonralar Suriya və Misirdə yetişdiriblər. Amerikada isə əncir ağacını XVI əsrin axırlarından tanımağa başlayıblar. AZƏRTAC xəbər verir ki, "İncil"də adı çəkilən ilk meyvə ağacı əncirdir. Adəm və Həvvanın ilk geyim kimi əncir yarpağından istifadə etdiyi deyilir. Qədim yəhudi mənbələrində göstərilir ki, yerli əhali onun təzə bar verən ilk meyvələrini, uzaqda yaşayanlar isə əncirin qurusunu məbədə gətirmişlər.

Müqəddəs "Qurani - Kərim"də "Tin" surəsinin 1-ci ayəsində "And olsun əncirə və zeytuna" - deyə sözlənir. Əncir eramızdan əvvəl becərilən qiymətli bitkidir. Onu dibçək bitkisi fikusun yaxın qohumu hesab edirlər. Əncir Aralıq və Qara dəniz sahillərində, Türkiyə, Suriya, Gürcüstan və Yunanıstanda da çox geniş yayılıb.

Əncirin həm təzə meyvəsi, həm də qurusu müalicəvi əhəmiyyət daşıyır. Meyvənin həmin xüsusiyyəti xalqımızın qədim qəhrəmanlıq eposu "Koroğlu" dastanında da öz əksini tapıb. Səfərlərindən birində qoca bir qarının qonağı olan dastan qəhrəmanı səhər döyüşə gedəndə ev sahibi ona əncir qurusu verərək qollarına qüvvət gətirəcəyini söyləyir.

Abşeron yarımadasında becərilən əncirin "Sarı sabahi" və ya "Sarı əncir" növləri xüsusilə məşhurdur. Onun xoş ətri, şirin dadı, nazik qabıqlı və sarı rəngli meyvələri var. Qara əncirin irisi, sarı əncirin xırdası daha keyfiyyətlidir.

Əncir orqanizmə qida vasitəsilə daxil olan şəkərin piyə çevrilməsi mane olur. Əncir kifayət qədər kalorilidir. Bir meyvəsinin enerji dəyəri 60 kaloridir. Tərkibində külli miqdarda lif olduğuna görə az kalorili pəhrizlərdə ondan istifadə əlverişlidir. Quru əncirin tərkibində 2 qram lif var və bu, gündəlik lif ehtiyacının 20 faizini təşkil edir. Ağırlamaq istəyənlər üçün ideal desert sayılır. Əncirdə hər iki-həm həll olunan, həm də həll olunmayan lif növünün birgə olması meyvəni çox əhəmiyyətli qidaya çevirir.

Əncirdəki aktioksidantlar orqanizmdə kimyəvi reaksiyalar nəticəsində yaranan və ya kənardan qəbul edilən zərərli maddələri təsirsiz hala gətirir və hüceyrənin məhv olunmasının qarşısını alır. Əncirdə fenolun miqdarı başqa meyvələrlə müqayisədə daha çoxdur və mikroorqanizmlərə öldürücü təsir göstərir.

Tərkibində kalsiumun çoxluğuna görə əncir portağaldan sonra ikinci meyvə sayılır. Bir kasa quru əncir bir kasa südlə eyni miqdarda kalsium saxlayır. Onu uzunmüddətli xəstəlikdən sonra sürətlə sağalmağa yardımçı olan, güc və qüvvə verən bir dərman kimi də dəyərləndirirlər. Asqırma, öskürək və soyuqdəymə zamanı süddə bişirilmiş əncirin öskürək əleyhinə, tərqovucu və qızdırmasalıcı vasitə kimi qəbul edilməsi tövsiyə olunur. Tərkibində dəmir maddəsi alma meyvəsində olandan daha çoxdur və ona görə də dəmirdefisitli anemiyalarda geniş istifadə edilir.

Alimlər qorxu anında isanların bir-birilərini niyə tutduqlarını araşdırıblar

Bəlli olduğu kimi təhlükəli vəziyyətlərdə yaranan qorxu anında insanlar özlərindən asılı olmayaraq bir-birilərinə tutunmağa çalışırlar. AZƏRTAC mail.ru saytına istinadla xəbər verir ki, İsveçrənin Nevşatel və Fransanın PSL Universitetlərinin tədqiqatçıları bu vəziyyətin psixoloji səbəblərini araşdırıblar. Bunun üçün alimlər qorxu yaradan məşhur attraksionların birinin ziyarətçilərinin attraksionda olduqları zaman şəkillərini araşdırıblar. Ümumilikdə 460 foto üzərində aparılan tədqiqatlarda ən çox diqqət çəkən bir və ya bir neçə ziyarətçinin qorxu anında bir-birilərinə tutunduqlarını əks etdirən şəkillər olub. Fotoların 75 faizində bu hala rast gəlinib ki, onların da əsasını qadın və uşaqlar təşkil edib.

Araşdırmaların nəticəsi olaraq alimlər bu qənaətə gəliblər ki, qorxu anında ən yaxınındakı insanı tutmağa can atmaq onu qorumaq məqsədilə deyil, özünü müdafiə instinktindən irəli gəlir. Təhlükə anında düşünmədən, ani baş verən bu hərəkət qorxu və xəsarət alma ehtimalı hissənin azalmasına kömək edir.

Alimlərin fikrincə bu hissə hər an həyatla vidalaşma riskinin yüksək olduğu zamanlardan qalib.

ELAN

Abşeron rayonunun reyestr xidməti tərəfindən Quliyeva Fəridə Səfər qızına məxsus Xəzər rayonu, Binə qəsəbəsində yerləşən və sahəsi 1 hektar olan torpağın çıxarış sənədi itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

16 avqust

Çingiz Hüseynzadə: Ramil Quliyevin atletika üzrə dünya çempionu olması sevindiricidir

Azərbaycanlı idmançı Ramil Quliyevin Londonda atletika üzrə dünya çempionu olması sevindiricidir. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Atletika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə avqustun 15-də keçirdiyi mətbuat konfransında deyib.

Vitse-prezident qeyd edib ki, atletika üzrə dünya çempionatı iki ildən bir keçirilir. Dünya çempionatına ilk dəfə olaraq 5 idmançımız lisenziya qazandı. Güclü idmançılarımızdan biri zədələndiyi üçün çempionata 4 idmançı ilə qatıldıq və çox uğurlu nəticə əldə etdik. Dünya çempionatında 5-ci yeri tutmaq böyük nəticədir. İdmançılarımız çəkiatma və üçtəkanla tullanma yarışlarında 5-ci oldu. Hayle İbrahimovun nəticəsi zəif idi. Nazim Babayevə ümidlər bəsləyirdik. Amma bu çempionat onun üçün əsas yarış deyildi. Bundan bir neçə həftə öncə o, 23 yaşlılar arasında Avropa çempionatında uğurla çıxış etdi. Onun çempionatda iştirakı təcrübə qazanmaq məqsədi daşıyırdı.

Çingiz Hüseynzadə deyib ki, Ramil Quliyevin dünya çempionu olması böyük hadisədir. Hamımız onu təbrik etdik. Finaldan öncə nəticələri araşdırıb proqnoz verəndə Ramilin medal qazanmaq şansı olduğunu görürdük. Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır. Beynəlxalq Atletika Federasiyasının prezidenti də bu münasibətlə birinci olaraq Azərbaycanı təbrik etdi. Sevindirici haldır ki, Ramil qələbəsini həm Azərbaycan, həm də Türkiyə bayraqları ilə qeyd etdi. Azərbaycan Prezidenti İlham Əliyev də bu uğuru münasibətilə Ramili təbrik etdi. Onun qələbəsi ölkəmizdə atletikanın inkişafına təkan verəcək, idmanın bu növünün kütləviləşməsinə imkan yaradacaq.

"The Guardian" qəzetində Azərbaycan atletikası haqqında dərc olunan yazıya münasibət bildiren Ç.Hüseynzadə deyib: "Bu qəzetdə Azərbaycan həqiqətlərinin saxtalaşdırılması istiqamətində yazılar dərc olunur. Son illər həmin mətbuat orqanında ölkəmizlə bağlı 417 qərəzli xəbər dərc olunub. Bu mətbuat orqanı Avropa Oyunları ərəfəsində də öz qərəzli mövqeyini nümayiş etdirmişdi". Sonda jurnalistlərin sualları cavablandırılıb.



Kriştianu Ronaldu arbitri itələdiyi üçün beş oyunluq cəzalandırılıb


Madrid "Real"-ının lideri və FIFA-nın versiyasına görə, son illərin ən yaxşı futbolçusu Kriştianu Ronaldu İspaniya Superkubokunun ilk oyununda "Barselona" ilə qarşılaşmasında arbitri itələdiyi üçün beş oyunluq diskvalifikasiya edilib.

AZƏRTAC İspaniya Kral Futbol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, portuqaliyalı futbolçu hakimi itələdiyinə görə dörd, qırmızı vərəqəyə görə bir oyun kənarlaşdırılıb. Bu cür cəza hazırda ölkə çempionatında da tətbiq edilir. Habelə Ronaldu 3 min avro, "Real" isə 1400 avro cərimə ödəməlidir. On gün ərzində qərardan şikayət edilə bilər. Bazar günü "Real" qonağı olduğu "Barselona"nın 3:1 hesabı ilə məğlub edib. Matçın 57-ci dəqiqəsində komanda yoldaşlarından birini əvəz edən Ronaldu 80-ci dəqiqədə qələbə qolunu vuraraq fərqlənib. Daha sonra portuqaliyalı idmançı futbolcasını çıxardığı üçün sarı vərəqə alıb. O, üç dəqiqədən sonra simulyasiyaya görə ikinci sarı vərəqə alıb və meydançadan çıxarılıb. Kriştianu arbitrin qərarından hiddətlənib və onu küreyindən itələyib. İspaniya çempionatının reqlamentinə əsasən bu cür davranış nəticəsində futbolçu 4-12 oyunluq diskvalifikasiya edilə bilər.

Almaniya qəzeti Azərbaycan şahmatçısı haqqında yazır

Almaniyanın aparıcı KİV-lərindən olan "Welt am Sonntag" qəzetində azərbaycanlı şahmatçı Şəhriyar Məmmədیارov haqqında "Şəhriyar şah deməkdir" adlı məqalə dərc olunub. Məqalədə qeyd edilir ki, şahmat Azərbaycanda ən sevilən idman növlərindən biridir və Azərbaycan dünyanın ən güclü şahmat ölkələri sırasındadır.

Bildirilir ki, Azərbaycanın ən güclü şahmatçılarından biri Şəhriyar Məmmədیارov ötən il reytingini bir qədər də qaldıraraq dünyanın beş ən yaxşı şahmatçısı sırasına daxil olub. FIDE-nin Moskvada keçirilən Qran-pri turnirində Məmmədیارova İngiltərənin ən güclü şahmatçısı Maykl Adams üzərində möhtəşəm qələbə qazanmaq müyəssər olub. Məqalədə Məmmədیارov-Adams qarşılaşmasının gedişatı da təhlil edilir.



Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" neşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİNFÖRM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500